

1. Mühəsibat uçotunun mahiyyəti nədən ibarətdir?

- Mühəsibat uçotu müəssisənin əsas struktur bölmələrində baş vermiş bütün təsərrüfat əməliyyatlarının ardıcıl şəkildə, xronoloji qaydada, başdan-başa, ilkin sənədlər əsasında qeydiyyatla alınması, qruplaşdırılması və sistemləşdirilməsindən ibarətdir;
- Mühəsibat uçotu müəssisənin təsərrüfat fəaliyyəti prosesində baş vermiş əsas təsərrüfat əməliyyatlarının yığcam şəkildə, xronoloji qaydada, başdan-başa, ilkin sənədlər əsasında kitablara yazılması, qruplaşdırılması, sistemləşdirilməsi və yekunlaşdırılmasından ibarətdir;
- ✓ Mühəsibat uçotu müəssisənin təsərrüfat fəaliyyəti prosesində baş vermiş bütün təsərrüfat əməliyyatlarının ardıcıl şəkildə, xronoloji qaydada, başdan-başa, ilkin sənədlər əsasında qeydiyyatla alınması, qruplaşdırılması və sistemləşdirilməsindən ibarətdir;
- Mühəsibat uçotu müəssisənin təsərrüfat fəaliyyəti prosesində baş vermiş bütün təsərrüfat əməliyyatlarının ardıcıl şəkildə, xronoloji qaydada, başdan-başa, icmal sənədlər əsasında toplanması, qeydiyyatla alınması və qruplaşdırılmasından ibarətdir;
- Mühəsibat uçotu müəssisədə baş vermiş bütün təsərrüfat əməliyyatlarının ardıcıl şəkildə, xronoloji qaydada, başdan-başa, ilkin sənədlər əsasında kitab və jurnallara yazılaraq, qruplaşdırılması, sistemləşdirilməsi və yekunlaşdırılmaqla, balansın tərtib edilməsindən ibarətdir;

2. İnformasiya o zaman münasib hesab olunur ki o:

- Auditor yoxlamasından keçmiş olsun;
- Əməliyyat tsikli və ya bir il – dövrlərindən ən uzun olanı üçün təqdim olunsun;
- Obyektiv xarakter daşıyın;
- ✓ İqtisadi qərarların qəbul olunmasına təsir etmək iqtidarında olsun;
- Auditor yoxlamasından keçmiş olsun və obyektiv xarakter daşıyın. Səhv

3. Müəssisənin fəaliyyətinin fasiləsizliyi prinsipi nə zaman tətbiq olunmur?

- Ədalətli dəyər maya dəyərini üztələyəndə; Səhv
- Müəssisə öz fəaliyyətini yeni başlayanda; Səhv
- Düzgün cavab yoxdur;
- ✓ Müəssisənin ləğv olunması gözləniləndə;
- Satışın xalis dəyərini hesablamaq mümkün olmayanda;

4. Müəssisənin fəaliyyətinin fasiləsizliyi prinsipi o deməkdir ki:

- Başqa müəssisə tərəfindən satın alınacaq;
- Yaxın gələcəkdə ləğv olunacaq;
- Dinamik inkişaf edən müəssisədir;
- ✓ Fəaliyyət göstərir və yaxın gələcəkdə fəaliyyət göstərəcək, ləğv olunmayacaq, onun fəaliyyət miqyası əhəmiyyətli dərəcədə ixtisar olunmayacaq;
- Düzgün cavab yoxdur;

5. Mühəsibat uçotunun mahiyyətini hansı amillər müəyyənləşdirir?

- təsərrüfat faktları
- maliyyə təsərrüfat fəaliyyətinin prosesləri
- mühəsibat uçotunun növləri
- ✓ mühəsibat uçotunun obyektləri;
- maliyyə təsərrüfat fəaliyyətinin nəticələri

6. Aşağıdakı fikirlərdən hansı düz deyil?

- Korrektəedici yazılışlar maliyyə hesabatının MHBS-nin prinsiplərinə uyğunluğunun təmin olunması üçün zəruridir;
- Korrektəedici yazılışlar gəlirlərin tanınması prinsipinin gözlənilməsi üçün zəruridir;
- ✓ Korrektəedici yazılışlar Baş kitabın hesablarının müəssisənin büdcəsinə uyğunluğunun təmin olunması üçün zəruridir;
- Korrektəedici yazılışlar uyğunluq prinsipinin gözlənilməsi üçün zəruridir;
- Korrektəedici yazılışlar maliyyə hesabatının MMUS-un prinsiplərinə uyğunluğunun təmin olunması üçün zəruridir;

7. Mühəsibat uçotunun obyektləri hansılardır?

- Mühəsibat uçotunun obyektləri müəssisənin maliyyə-təsərrüfat fəaliyyəti prosesində yerinə yetirilən bütün təsərrüfat əməliyyatlarıdır;
- Mühəsibat uçotunun obyektləri müəssisənin əmlakı, onun əmələ gəlməsi mənbələri və maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri;

- Mühasibat uçotunun obyektləri müəssisənin bütün fəaliyyətinin öyrənilməsi və maliyyə-təsərrüfat fəaliyyəti prosesində yerinə yetirilən təsərrüfat əməliyyatlarıdır;
- ✓ Mühasibat uçotunun obyektləri müəssisənin əmlakı, onun əmələ gəlməsi mənbələri və maliyyə-təsərrüfat fəaliyyəti prosesində yerinə yetirilən təsərrüfat əməliyyatlarıdır;
- Mühasibat uçotunun obyektləri müəssisənin əmlakı, onun sənədləşdirilməsi prosesləri və maliyyə-təsərrüfat fəaliyyəti prosesində yerinə yetirilən bütün təsərrüfat əməliyyatlarıdır;

8. Gəlirlərin tanınması prinsipinə uyğun olaraq gəlirlərin əks olunması həyata keçirilməlidir:

- Mənfəətdən vergi ödənilən zaman;
- Maliyyə hesabatı tərtib olunan zaman;
- Ayın axırında;
- ✓ Gəlir əldə olunan zaman;
- Pul vəsaitləri əldə olunan zaman;

9. Uyğunluq prinsipinə müvafiq olaraq aşağıdakılardan hansılar arasında uyğunluq olmalıdır?

- Aktivlər və öhdəliklər;
- Müəssisənin müştəriləri;
- Müəssisənin kreditorları;
- ✓ Gəlirlər və xərclər;
- Xüsusi kapital və öhdəliklər;

10. Mühasibat uçotunun metodunun əsas elementləri hansılardır?

- hesablar sistemi və ikili yazılış üsulu , balans və hesabat ;
- sənədləşmə, inventarlaşma, qiymətləndirmə və kalkulyasiya;
- hesablar sistemi və ikili yazılış üsulu, sənədləşmə və inventarlaşma ;
- ✓ sənədləşmə, inventarlaşma, qiymətləndirmə, kalkulyasiya, hesablar sistemi və ikili yazılış, balans və hesabat;
- balans və hesabat, sənədləşmə və inventarlaşma, ikili yazılış üsulu;

11. Balansın hansı elementi əsas element hesab edilir?

- Mühasibat uçotunun hesabları ;
- Balansın aktiv və passivinin eyniliyi;
- ✓ Balansın maddələri;
- Balansın bərabərliyi;
- Balansın valyutası ;

12. Aşağıdakı bərabərliklərdən hansı balans bərabərliyiidir?

- Bütün yuxarıda qeyd olunan bərabərliklər;
- Aktivlər-Öhdəliklər=Xüsusi kapital;
- Aktivlər=Kapital;
- ✓ Aktivlər=Öhdəliklər+Xüsusi kapital ;
- Aktivlər=Gəlirlər-Xərcər;

13. Mühasibat balansının tanınmasını tam xarakterizə et:

- Mühasibat balansı-mühasibat hesabları ilə əlaqəli və maliyyə nəticəsinin əks etdirilməsi üsuludur;
- Mühasibat balansı-əmlakın, xüsusi kapitalın və öhdəliklərin pul ifadəsində qruplaşdırma və əks etdirmə üsuludur ;
- Mühasibat balansı-təsərrüfat əməliyyatları üzərində nəzarət etmək üçün informasiyaların balans ümumiləşdirilməsi üsuludur;
- ✓ Mühasibat balansı-iqtisadi informasiyaların qruplaşdırma üsuludur ;
- Mühasibat balansı-təsərrüfat vəsaitlərinin əks etdirilməsi üsuludur ;

14. Aktivin qalığı dəyəri nəyə bərabərdir?

- İlkin dəyərini çıxmaqla bazar dəyərinə;
- Cari təmir xərclərini çıxmaqla bazar qiymətinə;
- Təkrar bazarın istiqamətləndirildiyi qiymət;

- ✓ Yığılmış amortizasiyanı çıxmaqla aktivin maya dəyərinə;
- Aktivin bərpa dəyərinə;

15. Mühasibat balansında nə əks olunur?

- Gəlirlər, xərclər və dividendlər;
- Aktivlər, gəlirlər, xərclər, öhdəliklər və xüsusi kapital;
- Xərclər, dividendlər və xüsusi kapital;
- ✓ Aktivlər, öhdəliklər və xüsusi kapital;
- Gəlirlər, öhdəliklər və xüsusi kapital;

16. Hansı növ fəaliyyət tədqiqat fəaliyyətinə aid deyil?

- Yeni və ya təkmilləşdirilmiş materialların, mexanizmlərin, məhsulların, proseslərin, sistem və ya xidmətlər üçün mümkün alternativlərin formulu, lahiyələşdirilməsi, qiymətləndirilməsi və yekun seçimi;
- Yeni biliklərin əldə olunmasına yönəli fəaliyyət;
- ✓ Təcrübəli nümunə və modellərin lahiyələşdirilməsi, qurulması və sınaqdan keçirilməsi;
- Tədqiqatlar və ya başqa biliklərin tətbiqi nəticələrinin axtarışı, qiymətləndirilməsi və yekun seçimi;
- Alternativ materialların, mexanizmlərin, məhsulların, proseslərin, sistem və ya xidmətlərin axtarışı;

17. Gələcək dövrün xərcləri hesablanan müddətin sonunda aşağıdakı korreksiyaçı yazılışı etmək lazımdır:

- Aktivlərin uçotu hesabının debeti və krediti ;
- Öhdəliklərin uçotu hesabının debeti və krediti;
- Aktivlərin uçotu hesabının debeti və xərclərin uçotu hesabının krediti ;
- ✓ Xərclərin uçotu hesabının debeti və aktivlərin uçotu hesabının krediti ;
- Xərclərin uçotu hesabının debeti və krediti ;

18. Korreksiyaçı yazılışlar nə üçün zəruridir?

- Gəlirləri onların əldə olunduğu dövrdə əks etdirmək üçün;
- Xərcləri isə onlar baş verdiyi dövrdə əks etdirmək üçün;
- Müəyyən vaxt dövründə xərclərə silinməli olan bəzi xərclər jurnalda əks olunmadığı üçün;
- ✓ Gəlirlərin onların əldə olunduğu dövrdə əks olunmasını təmin etmək, xərcləri isə onlar baş verdiyi dövrdə tanımaq üçün;
- Düzgün cavab yoxdur;

19. Hesablama hesabı vasitəsilə həyata keçirilə bilər:

- hesablama əməliyyatları;
- kassa əməliyyatları;
- bütün cavablar düzgündür;
- ✓ kassa, hesablama və kredit əməliyyatları;
- kredit əməliyyatları;

20. Hesabların korreksiya nə üçün edilir?

- Təsərrüfat əməliyyatlarını əks etdirəndə səhvlərə yol verildiyi üçün;
- Hesabların sayı bütün təsərrüfat əməliyyatlarını əks etdirmək üçün kifayət etməyəndə və təsərrüfat əməliyyatlarını əks etdirəndə səhvlərə yol verildəndə;
- Rəhbərlik hansı məlumatların mühasibat uçotu və hesabatında əks etdirilməli olduğuna qərar verməkdə çətinlik çəkəndə;
- ✓ Bir çox əməliyyatlar bir və ya daha artıq vaxt dövrünü əhatə edir;
- Hesabların sayı bütün təsərrüfat əməliyyatlarını əks etdirmək üçün kifayət etməyəndə;

21. Hesabat dövründə əməliyyat icarəsindən pul vəsaitlərinin daxil olması uçotda belə əks etdirilir:

- Debet 223 "Bank hesablama hesabları" Kredit 442 "Gələcək hesabat dövrlərinin gəlirləri"
- ✓ Debet 223 "Bank hesablama hesabları" Kredit 214 – 2 "Əməliyyat icarəsi üzrə qısamüddətli debitor borcları"
- Debet 223 "Bank hesablama hesabları" Kredit 601 – 5 "Əməliyyat icarəsi üzrə gəlir"
- bütün cavablar düzgündür
- Debet 223 "Bank hesablama hesabları" Kredit 174 – 2 "Əməliyyat icarəsi üzrə uzunmüddətli debitor borcları"

22. Maliyyə icarəsi üzrə cari debitor borcu əks etdirilmişdir:
- Debet 174 – 2 “Əməliyyat icarəsi üzrə uzunmüddətli debitor borcları” Kredit 442 “Gələcək hesabat dövrlərinin gəlirləri”
 - ✓ Debet 174 – 2 “Əməliyyat icarəsi üzrə uzunmüddətli debitor borcları” Kredit 214 – 2 “Əməliyyat icarəsi üzrə qısamüddətli debitor borcları”
 - Debet 223 “Bank hesablaşma hesabları” Kredit 214 – 2 “Əməliyyat icarəsi üzrə qısamüddətli debitor borcları”
 - bütün cavablar düzgündür
 - Debet 442 “Gələcək hesabat dövrlərinin gəlirləri” Kredit 214 – 2 “Əməliyyat icarəsi üzrə qısamüddətli debitor borcları”
23. Əsas vəsait obyektlərinin əməliyyat icarəsinə təhvil verilməsi mühasibat uçotunda belə əks etdirilir:
- Debet 174 – 2 “Əməliyyat icarəsi üzrə uzunmüddətli debitor borcları” Kredit 443 “Alınmış uzunmüddətli avanslar”
 - ✓ Debet 174 – 2 “Əməliyyat icarəsi üzrə uzunmüddətli debitor borcları” Kredit 442 “Gələcək hesabat dövrlərinin gəlirləri”
 - Debet 221 “Kassa” Kredit 174 – 2 “Əməliyyat icarəsi üzrə uzunmüddətli debitor borcları”
 - düzgün cavab yoxdur
 - Debet 223 “Bank hesablaşma hesabları” Kredit 174 – 2 “Əməliyyat icarəsi üzrə uzunmüddətli debitor borcları”
24. Əməliyyat icarəsi üzrə icarə öhdəliklərinin ödənilməsi mühasibat uçotunda belə əks etdirilir:
- Debet 408 “Digər uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər” Kredit 223 “Bank hesablaşma hesabları”
 - ✓ Debet 535 – 2 “Əməliyyat icarəsi üzrə qısamüddətli kreditör borcları” Kredit 223 “Bank hesablaşma hesabları”
 - Debet 535 – 2 “Əməliyyat icarəsi üzrə qısamüddətli kreditör borcları” Kredit 221 “Kassa”
 - bütün cavablar düzgündür
 - Debet 435 “Digər uzunmüddətli kreditör borcları” Kredit 223 “Bank hesablaşma hesabları”
25. Əməliyyat icarəsi üzrə cari borclar mühasibat uçotunda əks etdirilmişdir:
- Debet 408 “Digər uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər” Kredit 223 “Bank hesablaşma hesabları”
 - ✓ Debet 408 “Digər uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər” Kredit 435 “Digər uzunmüddətli kreditör borcları” Kredit 535 – 2 “Əməliyyat icarəsi üzrə qısamüddətli kreditör borcları”
 - Debet 242 – 1 “Əməliyyat icarəsi üzrə gələcək hesabat dövrün xərcləri” Kredit 191 “Gələcək hesabat dövrlərin xərcləri”
 - düzgün cavab yoxdur
 - Debet 535 – 2 “Əməliyyat icarəsi üzrə qısamüddətli kreditör borcları” Kredit 408 “Digər uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər”
26. İcarədar tərəfindən əmlakın icarəyə alınması aşağıdakı mühasibat yazılışı ilə qeydə alınır:
- Debet 191 “Gələcək hesabat dövrlərin xərcləri” Kredit 242 – 1 “Əməliyyat icarəsi üzrə gələcək hesabat dövrün xərcləri”
 - ✓ Debet 191 “Gələcək hesabat dövrlərin xərcləri” Kredit 408 “Digər uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər” Kredit 435 “Digər uzunmüddətli kreditör borcları”
 - Debet 801 “Ümumi mənfəət (zərər)” Kredit 408 “Digər uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər”
 - düzgün cavab yoxdur
 - Debet 191 “Gələcək hesabat dövrlərin xərcləri” Kredit 535 – 2 “Əməliyyat icarəsi üzrə qısamüddətli kreditör borcları”
27. Hesabat dövrü ərzində maliyyə icarəsi üzrə faiz hesablanmışdır:
- Debet 223 “Bank hesablaşma hesabları” Kredit 442 “Gələcək hesabat dövrlərinin gəlirləri”
 - ✓ Debet 442 “Gələcək hesabat dövrlərinin gəlirləri” Kredit 631 – 4 “Maliyyə icarəsi üzrə gəlir”
 - Debet 631 – 4 “Maliyyə icarəsi üzrə gəlir” Kredit 442 “Gələcək hesabat dövrlərinin gəlirləri”
 - düzgün cavab yoxdur
 - Debet 223 “Bank hesablaşma hesabları” Kredit 631 – 4 “Maliyyə icarəsi üzrə gəlir”
28. Maliyyə icarəsi üzrə icarəyə verəndə birinci ilin icarə ödənişi hesablanmışdır:
- Debet 223 “Bank hesablaşma hesabları” Kredit 214 – 1 “Maliyyə icarəsi üzrə qısamüddətli debitor borcları”
 - ✓ Debet 214 – 1 “Maliyyə icarəsi üzrə qısamüddətli debitor borcları” Kredit 174 – 1 “Maliyyə icarəsi üzrə uzunmüddətli debitor borcları”
 - Debet 174 – 1 “Maliyyə icarəsi üzrə uzunmüddətli debitor borcları” Kredit 214 – 1 “Maliyyə icarəsi üzrə qısamüddətli debitor borcları”
 - düzgün cavab yoxdur
 - Debet 223 “Bank hesablaşma hesabları” Kredit 174 – 1 “Maliyyə icarəsi üzrə uzunmüddətli debitor borcları”

29. Maliyyə icarəsi haqqında müqavilədə nəzərdə tutulan icarə haqqın məbləği icarəyə verənə belə yazılışla rəsmiyyətə salınır:
- Debet 223 “Bank hesablaşma hesabları” Kredit 111 “Torpaq, tikili və avadanlıqlar”
 - ✓ Debet 174 – 1 “Maliyyə icarəsi üzrə uzunmüddətli debitor borcları” Kredit 111 “Torpaq, tikili və avadanlıqlar” Kredit 442 “Gələcək hesabat dövrlərin gəlirləri”
 - Debet 223 “Bank hesablaşma hesabları” Kredit 214 – 1 “Maliyyə icarəsi üzrə qısamüddətli debitor borcları”
 - düzgün cavab yoxdur
 - Debet 223 “Bank hesablaşma hesabları” Kredit 174 – 1 “Maliyyə icarəsi üzrə uzunmüddətli debitor borcları”
30. Birinci ilin axırında maliyyə icarəsi üzrə icarəyə verənə faiz hesablanmışdır:
- Debet 202 “İstehsalat məsrəfləri” Kredit 751 – 3 “Maliyyə icarəsi üzrə faiz xərcləri”
 - ✓ Debet 751 – 3 “Maliyyə icarəsi üzrə faiz xərcləri” Kredit 191 “Gələcək hesabat dövrlərinin xərcləri”
 - Debet 751 – 3 “Maliyyə icarəsi üzrə faiz xərcləri” Kredit 434 “Faizlər üzrə uzunmüddətli kreditor borcları”
 - düzgün cavab yoxdur
 - Debet 751 – 3 “Maliyyə icarəsi üzrə faiz xərcləri” Kredit 223 “Bank hesablaşma hesabları”
31. Maliyyə icarəsinin bütün müddətinə hesablanan faizlər belə yazılışla əks etdirilir:
- Debet 202 “İstehsalat məsrəfləri” Kredit 406 “Maliyyə icarəsi üzrə uzunmüddətli öhdəliklər”
 - ✓ Debet 191 “Gələcək hesabat dövrlərin xərcləri” Kredit 406 “Maliyyə icarəsi üzrə uzunmüddətli öhdəliklər”
 - Debet 751 – 3 “Maliyyə icarəsi üzrə faiz xərcləri” Kredit 535 – 1 “Maliyyə icarəsi üzrə qısamüddətli kreditor borcları”
 - düzgün cavab yoxdur
 - Debet 191 “Gələcək hesabat dövrlərin xərcləri” Kredit 535 – 1 “Maliyyə icarəsi üzrə qısamüddətli kreditor borcları”
32. Birinci icarə ödənişinin icarədarın xeyrinə hesablanması aşağıdakı mühasibat yazılışı ilə rəsmiyyətə salınır:
- Debet 406 “Maliyyə icarəsi üzrə uzunmüddətli öhdəliklər” Kredit 223 “Bank hesablaşma hesabları”
 - ✓ Debet 406 “Maliyyə icarəsi üzrə uzunmüddətli öhdəliklər” Kredit 535 – 1 “Maliyyə icarəsi üzrə qısamüddətli kreditor borcları”
 - Debet 406 “Maliyyə icarəsi üzrə uzunmüddətli öhdəliklər” Kredit 751 – 3 “Maliyyə icarəsi üzrə faiz xərcləri”
 - bütün cavablar düzgündür
 - Debet 535 – 1 “Maliyyə icarəsi üzrə qısamüddətli kreditor borcları” Kredit 223 “Bank hesablaşma hesabları”
33. Əsas vəsaitlərin maliyyə icarəsinə götürülməsi aşağıdakı mühasibat yazılışı ilə əks etdirilir:
- Debet 191 “Gələcək hesabat dövrlərin xərcləri” Kredit 406 “Maliyyə icarəsi üzrə uzunmüddətli öhdəliklər”
 - ✓ Debet 111 “Torpaq, tikili və avadanlıqlar” Kredit 406 “Maliyyə icarəsi üzrə uzunmüddətli öhdəliklər”
 - Debet 111 “Torpaq, tikili və avadanlıqlar” Kredit 223 “Bank hesablaşma hesabları”
 - düzgün cavab yoxdur
 - Debet 111 “Torpaq, tikili və avadanlıqlar” Kredit 535 – 1 “Maliyyə icarəsi üzrə qısamüddətli kreditor borcları”
34. Əməliyyat fəaliyyətində istifadə olunan əsas vəsait obyektinin cəmlənmiş amortizasiyası uçotda belə əks etdirilir:
- Дебет 112 “Torpaq, tikili və avadanlıqlar – Amortizasiya” Кредит 111 “Torpaq, tikili və avadanlıqlar – Dəyər”
 - ✓ Дебет 202 “İstehsalat məsrəfləri” Кредит 112 “Torpaq, tikili və avadanlıqlar – Amortizasiya”
 - Дебет 122 “Daşınmaz əmlaka investisiyalar– Amortizasiya” Кредит 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər”
 - düzgün cavab yoxdur
 - Дебет 112 “Torpaq, tikili və avadanlıqlar – Amortizasiya” Кредит 122 “Daşınmaz əmlaka investisiyalar – Amortizasiya”
35. Lüzumsuz avadanlıqların satışından zərərlər uçotda əks etdirilir:
- Дебет 801 “Ümumi mənfəət (zərər)” Кредит 601 “Satış”
 - ✓ Дебет 611 “Sair əməliyyat gəlirləri” Кредит 731 “Sair əməliyyat xərcləri” Дебет 801 “Ümumi mənfəət (zərər)” Кредит 611 “Sair əməliyyat gəlirləri”
 - Дебет 801 “Ümumi mənfəət (zərər)” Кредит 631 “Maliyyə gəlirləri”
 - düzgün cavab yoxdur
 - Дебет 801 “Ümumi mənfəət (zərər)” Кредит 611 “Sair əməliyyat gəlirləri”
36. Əsas vəsaitlərin satışından mənfəət uçotda əks etdirilir:

- ✓ Дебет 611 “Sair əməliyyat gəlirləri” Кредит 801 “Ümumi mənfəət (zərər)”
- Дебет 631 “Maliyyə gəlirləri” Кредит 801 “Ümumi mənfəət (zərər)”
- Дебет 601 “Satış” Кредит 801 “Ümumi mənfəət (zərər)”
- bütün cavablar düzgündür
- Дебет 611 “Sair əməliyyat gəlirləri” Кредит 341 “Hesabat dövrünün xalis mənfəəti (zərəri)”

37. Müəssisənin torpaq sahəsinin satışı ilə əlaqədar xərclər hansı hesabda uçota alınır?

- 701-ci hesabda “Satışın maya dəyəri”
- düzgün cavab yoxdur
- ✓ 731-ci hesabda “Sair əməliyyat xərcləri”
- 721-ci hesabda “İnzibati xərclər”
- 711-ci hesabda “Kommersiya xərcləri”

38. Ümumtəsərrüfat təyinatlı əsas vəsaitlərə amortizasiya hesablanması mühasibat uçotunda əks etdirilir:

- Дебет 202 “İstehsalat məsrəfləri” Кредит 112 “Torpaq, tikili və avadanlıqlar – Amortizasiya”
- Дебет 711 “Kommersiya xərcləri” Кредит 112 “Torpaq, tikili və avadanlıqlar”
- Дебет 203 “Tikinti müqavilələri üzrə bitməmiş tikinti işləri” Кредит 122 “Daşınmaz əmlaka investisiyalar – Amortizasiya”
- ✓ düzgün cavab yoxdur
- Дебет 202 “İstehsalat məsrəfləri” Кредит 122 “Daşınmaz əmlaka investisiyalar – Amortizasiya”

39. Gələcək dövrlərdə gəlir əldə etmək üçün alınan torpaq sahəsi uçotda əks etdirilir:

- Дебет 111 – 1 “Torpaq – Dəyər” Кредит 113 “Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması”
- Дебет 121 “Daşınmaz əmlaka investisiyalar” Кредит 113 – 3 “Tikilməkdə (istehsalatda) olan torpaq, tikili və avadanlıqlar”
- bütün cavablar düzgündür
- ✓ Дебет 121 – 1 “Torpaq – Dəyər” Кредит 223 “Bank hesablaşma hesabları”
- Дебет 111 – 1 “Torpaq – Dəyər” Кредит 223 “Bank hesablaşma hesabları”

40. Təsisçidən cari istifadə üçün daxil olan bina səhmdar cəmiyyəti olmayan müəssisənin nizamnamə kapitalına qoyulmuşdur:

- Дебет 111 “Torpaq, tikili və avadanlıqlar” Кредит 113 – 2 “Təyinatı üzrə istismara hazır olan torpaq, tikili və avadanlıqlar”
- düzgün cavab yoxdur
- Дебет 111 “Torpaq, tikili və avadanlıqlar” Кредит 152 “Birgə müəssisələrə investisiyalar”
- ✓ Дебет 111 “Torpaq, tikili və avadanlıqlar” Кредит 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”
- Дебет 121 – 2 “Binalar – Dəyər” Кредит 301 “Nominal (nizamnamə) kapital”

41. Səhmdar cəmiyyətində təsisçilərdən daxil olan əsas vəsaitlər aşağıdakı mühasibat köçürməsi ilə rəsmiləşdirilir:

- Дебет 111 “Torpaq, tikili və avadanlıqlar” Кредит 113 – 2 “Təyinatı üzrə istismara hazır olan torpaq, tikili və avadanlıqlar”
- bütün cavablar düzgündür
- Дебет 111 “Torpaq, tikili və avadanlıqlar” Кредит 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”
- ✓ Дебет 111 “Torpaq, tikili və avadanlıqlar” Кредит 301 “Nominal (nizamnamə) kapital”
- Дебет 111 “Torpaq, tikili və avadanlıqlar” Кредит 121 “Daşınmaz əmlaka investisiyalar”

42. Cari istifadə üçün əvəzsiz daxil olan bina mühasibat yazılışı ilə rəsmiyyətə salınır:

- ✓ Дебет 111 – 2 “Tikililər – Dəyər” Кредит 611 – 3 “Əvəzsiz olaraq alınmış aktivlər”
- Düzgün cavab yoxdur
- Дебет 121 – 2 “Binalar – Dəyər” Кредит 611 – 3 “Əvəzsiz olaraq alınmış aktivlər”
- Дебет 113 – 2 “Təyinatı üzrə istismara hazır olan torpaq, tikili və avadanlıqlar”
- Дебет 113 – 1 “Təyinatı üzrə istismar edilməsi üçün əlavə məsrəflər tələb edən torpaq, tikili və avadanlıqlar”

43. Dövlət subsidiyası formasında əsas vəsaitlərin daxil olması aşağıdakı mühasibat yazılışı ilə əks etdirilir:

- Дебет 111 “Torpaq, tikili və avadanlıqlar” Кредит 442 “Gələcək hesabat dövrlərin gəlirləri”
- Дебет 111 “Torpaq, tikili və avadanlıqlar” Кредит 401 “Uzunmüddətli bank kreditləri”
- Дебет 111 “Torpaq, tikili və avadanlıqlar” Кредит 435 “Digər uzunmüddətli kreditor borcları”
- ✓ Дебет 111 “Torpaq, tikili və avadanlıqlar” Кредит 444 “Uzunmüddətli məqsədli maliyyələşmələr və daxilolmalar”

- Debet 111 “Torpaq, tikili və avadanlıqlar” Kredit 223 “Bank hesablaşma hesabları”

44. Digər təşkilatlardan və şəxslərdən ödəniş qaydasında daxil olan əsas vəsait obyektlərinə mühasibat köçürməsi tərtib oluna bilər:

- Debet 111 “Torpaq, tikili və avadanlıqlar” Kredit 113 – 3 “Tikilməkdə (istehsalatda) torpaq, tikili və avadanlıqlar”
- bütün cavablar düzgündür
- Debet 111 “Torpaq, tikili və avadanlıqlar” Kredit 113 – 2 “Təyinatı üzrə istismara hazır olan torpaq, tikili və avadanlıqlar”
- Debet 111 “Torpaq, tikili və avadanlıqlar – Dəyər” Kredit 113 – 1 “Təyinatı üzrə istismar edilməsi üçün əlavə məsrəflər tələb edən torpaq, tikili və avadanlıqlar”
- ✓ Debet 111 “Torpaq, tikili və avadanlıqlar” Kredit 223 “Bank hesablaşma hesabları”

45. Kapital qoyuluşu hesabına daxil olan əsas vəsaitlər aşağıdakı hesabın kreditində əks etdirilir:

- 113 – 2 “Təyinatı üzrə istismara hazır olan torpaq, tikili və avadanlıqlar”
- düzgün cavab yoxdur
- 121 “Daşınmaz əmlaka investisiyalar”
- ✓ 113 – 1 “Təyinatı üzrə istismar edilməsi üçün əlavə məsrəflər tələb edən torpaq, tikili və avadanlıqlar
- 113 – 3 “Tikilməkdə olan torpaq, tikili və avadanlıqlar”

46. Əgər oxşar aktivlərin dəyişdirilməsi nəticəsində müəssisə mənfəət əldə edibse, onda:

- Mənfəət dərhal hesabatda əks etdirilir;
- ✓ Dəyişdirilmə nəticəsində əldə olunan aktivin balans dəyəri azaldılacaq;
- Dəyişdirilmə nəticəsində əldə olunan aktivin balans dəyəri artırılacaq;
- Düzgün cavab yoxdur.
- Dəyişdirilmə nəticəsində müsadirə olunan aktivin balans dəyəri artırılacaq;

47. Oxşar aktivlərin dəyişdirilməsi nəyi nəzərdə tutur?

- Belə aktivlər əldə olunan zaman eyni ilkin dəyərə malik olur;
- ✓ Bu aktivlər eyni funksiyani yerinə yetirir;
- Dəyişmə anına bu aktivlər eyni qalıq dəyərində malik olur;
- Düzgün cavab yoxdur.
- Belə aktivlərə amortizasiya eyni metodla hesablanır;

48. Müəssisə öz köhnə ofis avadanlığını 22000 manat əlavə xərc çəkməklə oxşar yenisi ilə əvəz etmək qərarına gəlir. Köhnə avadanlığın qalıq dəyəri 14000 manat, dəyişmə anına onun ədalətli dəyəri 10000 manat təşkil edir. Yeni avadanlığın maya dəyəri hansı məbləğdə əks etdiriləcək?

- 34000 manat
- ✓ 30000 manat
- 20000 manat
- Maya dəyərini müəyyən etmək mümkün deyil.
- 24000 manat

49. Müəssisə öz köhnə avadanlığını 22000 manat əlavə xərc çəkməklə yenisi ilə əvəz etmək qərarına gəlir. Köhnə avadanlığın qalıq dəyəri 18000 manat, dəyişmə anına onun ədalətli dəyəri 20000 manat təşkil edir. Yeni avadanlığın maya dəyəri hansı məbləğdə əks etdiriləcək?

- 42000 manat
- ✓ 40000 manat
- 20000 manat
- Maya dəyərini müəyyən etmək mümkün deyil.
- 38000 manat

50. Müəssisə öz köhnə nəqliyyat vasitəsini 10000 manat əlavə xərc çəkməklə yenisi ilə əvəz etmək qərarına gəlir. Köhnə nəqliyyat vasitəsinin qalıq dəyəri 20000 manat, dəyişmə anına onun ədalətli dəyəri 16000 manat təşkil edir. Əldə olunan yeni nəqliyyat vasitəsinin ilkin dəyəri ödənilən pul vəsaiti məbləğinə bərabər olur, üstəgəl:

- Köhnə nəqliyyat vasitəsinin qalıq dəyəri;
- ✓ Köhnə nəqliyyat vasitəsinin ədalətli dəyəri;
- Dəyişmə anına köhnə nəqliyyat vasitəsinin yığılmış amortizasiya məbləği;

- Sonuncu istismar ilində köhnə nəqliyyat vasitəsinin yığılmış amortizasiya məbləği.
- Köhnə nəqliyyat vasitəsinin ilkin dəyəri;

51. 31 dekabr 2010-cu ildə müəssisə ilkin dəyəri 200000 manat olan əsas vəsait obyektini 65000 manata satır. Cari il üçün 20000 manat məbləğində hesablanmış amortizasiya nəzərə alınmaqla, “Yığılmış amortizasiya” hesabının qalığı 80000 manat təşkil edir. Müəssisə öz hesabatında bunu necə əks etdirməlidir?

- 135000 manat məbləğində xaric olmadan olan zərər;
- ✓ 55000 manat məbləğində xaric olmadan olan zərər;
- 35000 manat məbləğində xaric olmadan olan zərər;
- 20000 manat məbləğində xaric olmadan olan mənfəət
- 55000 manat məbləğində xaric olmadan olan mənfəət;

52. Əgər əsas vəsait obyektini silinəndə onun amortizasiya məbləği tam hesablanmayıbsa və likvidlik dəyəri qalıq dəyərindən aşağıdırsa onda:

- Aktivin təsərrüfatdan çıxmasından mənfəət əldə olunur;
- ✓ Aktivin təsərrüfatdan çıxmasından zərər əldə olunur;
- Əlavə amortizasiya ayırmaları hesablanmalıdır;
- Düzgün həyat yoxdur.
- Aktivin təsərrüfatdan çıxmasından nə mənfəət, nə də zərər əldə olunur;

53. Əsas vəsaitlərin təsərrüfatdan çıxmasından olan mənfəət və ya zərər nəyin müqayisəsi nəticəsində müəyyən olunur?

- Aktivin ilkin və bərpa dəyərinin;
- ✓ Aktivin qalıq dəyərinin və onun satışı nəticəsində əldə olunan gəlirin;
- Aktivin ilkin dəyəri və onun satışı nəticəsində əldə olunan gəlirin;
- Aktivin bərpa dəyərinin və onun satışı nəticəsində əldə olunan gəlirin;
- Aktivin ilkin və qalıq dəyərinin;

54. Əsas vəsaitlərin modernləşdirilməsi və yenidən qurulması:

- Əsas vəsaitlərə sahibliyin bütün dövrü rəzində tez-tez rast gəlinir;
- ✓ Baş verdikcə əsas vəsaitlərin qalıq dəyərini artırır;
- Adətən cari hesabat dövründə iqtisadi fayda gətirir;
- Əsas vəsaitlərə sahibliyin bütün dövrü rəzində tez-tez rast gəlinir və adətən ikinci dərəcəli xərclərlə aid edilir
- Adətən ikinci dərəcəli xərclərlə aid edilir;

55. Göstərilən fikirlərdən hansını adi təmir işlərinə aid etmək olmaz?

- Verilən işlərin müsbət təsiri ilk növbədə cari dövrü əhatə edir;
- ✓ Bu işlərin nəticəsində aktivin istehsal gücü artırılır;
- Bu işlərin nəticəsində aktivin gözlənilən faydalı istifadə müddəti təmin olunur;
- Verilən işlərin müsbət təsiri ilk növbədə cari dövrü əhatə edir və bu işlərin nəticəsində aktivin gözlənilən faydalı istifadə müddəti təmin olunur.
- Bu işlərə yalnız cari xərclər kimi baxmaq olar (cari hesabat dövründə gəlir əldə etmək üçün çəkilir)

56. Əsas vəsaitlərin gözlənilən faydalı istifadə müddətinin təmin olunması və istismar effektivliyinin saxlanmasına xərclər əsasən hara aid edilir?

- Müvafiq aktivlərin maya dəyərinin bir hissəsi kimi kapitallaşdırılır;
- ✓ Baş verdikcə xərclərə silinir;
- Əhəmiyyətli məbləğ təşkil edəndə qədər hec yerdə əks olunmur;
- Uçotda və maliyyə hesabatında əks olunmur.
- “Yığılmış amortizasiya” hesabının debetinə silinir;

57. Avadanlığın faydalı istifadə müddətinin dəyişdirilməsi nəyə gətirib çıxarır?

- Əvvəlki illərdəki tanınmış amortizasiya ayırmaları həcmində yenidən baxılmasına və dəyişməsinə;
- ✓ Cari və növbəti illərdə amortizasiya ayırmalarının həcmində dəyişməsinə;
- Cari ildə gəlirin artmasına;

- Aktivin ədalətli dəyərinin artmasına.
- Aktivin bütün faydalı istifadə müddəti ərzində hesablanmış amortizasiya məbləğinin müqayisə oluna bilməsi üçün amortizasiya ayrılmaları həcmnin daimi saxlanmasına;

58. 01 yanvarda müəssisə 40000 manatlıq əsas vəsait obyekti əldə edir. Obyektin likvidlik dəyəri 8000 manat təşkil edir. Xətti metoda uyğun hesablanmış amortizasiya ayrılmaları 4000 manatdır. Dövrün sonuna “Amortizasiya ayrılmaları” hesabının qalığı 20000 manatdır. Obyektin qalan faydalı istifadə müddəti nə qədərdir?

- 10 il
- ✓ 3 il
- 5 il
- 4 il
- 8 il

59. 01 yanvar 2009-cu ildə müəssisə 90000 manatlıq avadanlıq əldə edir. Avadanlığın faydalı iqtifadə müddəti 3 il müəyyən olunub. Likvidlik dəyəri isə 4000 manatdır. İkiqat azalan qalıq üsulundan istifadə etməklə 2010-cu ildə amortizasiya ayrılmaları məbləği nə qədər olar?

- 10000 manat;
- ✓ 6000 manat;
- 6888 manat;
- 3000 manat.
- 10888 manat;

60. 01 yanvar 2010-cu ildə müəssisə 25000 manatlıq avadanlıq əldə edir. Gözlənilən faydalı istifadə müddəti 5 ildir. Likvidlik dəyəri isə 5000 manatdır. Amortizasiya ayrılmalarının ikiqat azalan qalıq üsulundan istifadə olunur. 2010-cu il üçün amortizasiya ayrılmaları məbləği nə qədərdir?

- 5000 manat
- ✓ 10000 manat;
- 7500 manat
- 8000 manat.
- 3750 manat;

61. Müəssisə 150000 manatlıq istehsal avadanlığı satın alır. Onun gözlənilən faydalı istifadə müddətinin 5 ildir. Likvidlik dəyəri 15000 manatdır. Amortizasiya azalan qalıq üsulu ilə hesablandıqda avadanlığın əldə olunmasından sonra ikinci ildə hesablanmış illik amortizasiya məbləği nə qədər olacaq?

- 60000 manat
- ✓ 36000 manat
- 32400 manat
- 30000 manat
- 54000 manat

62. Müəssisə 10000 manat məbləğində ofis avadanlığı satın alır. Avadanlığın gözlənilən faydalı istifadə müddəti 5 ildir. Likvidlik dəyəri isə 2000 manatdır. İkiqat azalan qalıq üsulu ilə amortizasiya hesablandıqda amortizasiyanın daimi illik norması nə qədər olmalıdır?

- 25%;
- 20%;
- 50%;
- 5%;
- ✓ 40%;

63. 01 aprel 2010-cu ildə müəssisə 72000 manat məbləğində istehsal avadanlığı əldə edir. Avadanlığın gözlənilən faydalı istifadə müddəti 10 il təşkil edir. Likvidlik dəyəri isə 9000 manatdır. Amortizasiya ayrılmalarının xətti üsuluna müvafiq olaraq amortizasiya ayrılmaları kimi əks etdirilən məbləğ 31 dekabr 2010-cu il tarixə nə qədər olacaq?

- 9000 manat.
- 5400 manat;
- ✓ 4725 manat;
- 6300 manat;
- 7200 manat;

64.

Nəqliyyat vasitəsi 15000 manata satın alınır, onun likvidlik dəyəri 3000 manat qiymətləndirilir. 125 manat məbləğində aylıq amortizasiya ayırmaları maliyyə hesabatında xətti üsulla əks etdirilir. Amortizasiya ayırmalarının illik norması neçə faiz olmalıdır?

• 4,00 %;

• 1,00 %;

✓ 12,50 %;

• 10,00 %;

• 8,00 %.
65.

Aktivin faydalı istifadə müddətinin hesablanması zamanı aşağıdakı amillərdən hansı nəzərə alınmır?

• Mənəvi köhnəlmə faktoru;

• Aktivin məqsədli istifadəsi;

• Təmir və texniki xidmət üçün nəzərdə tutulan xərclər və aktivin məqsədli istifadəsi.

✓ Faydalı istifadə müddətinin başa çatması ilə bağlı aktivin yenisi ilə dəyişməsinə çəkilən xərclər;

• Təmir və texniki xidmət üçün nəzərdə tutulan xərclər;
66.

Əsas vəsaitlərin amortizasiyası prosesi aşağıdakı kimi təqdim oluna bilər:

✓ Dəyərin silinməsi;

• Aktivin qiymətdən düşməsi;

• Yığılmış xərc;

• Aktivin bazar dəyərinin müəyyənləşdirilməsi.

• Aktivin dəyərinin artması;
67.

Müəssisə 36000 manat məbləğində torpaq sahəsi satın alır və bununla əlaqədar aşağıdakı əlavə xərcləri çəkir: Hüquqşünasların xərcləri – 1500 manat Agentin komissiyası - 1130 manat Avtodayanacaq sahəsinin yol örtüyü – 10000 manat Müqavilənin qeydiyyatı xərcləri – 560 manat Müəssisə torpaq sahəsinin hansı qiymətlə əks etdirməlidir?

✓ 39370 manat

• 39610 manat

• 37690 manat

• 36000 manat

• 49370 manat
68.

31 dekabr 2009-cu ildə müəssisə 50000 manat məbləğində torpaq sahəsi satın aldı. 31 mart 2010-cu ildə torpaq sahəsinin qiyməti 51000 manata qədər artdı. 31 dekabr 2010-cu ildə torpaq sahəsinin qiyməti 53000 manat oldu. 2010-cu il üzrə “Torpaq” hesabında əks olunan göstəricini hansı məbləğə qədər artırmaq lazımdır?

• 1000 manat;

✓ 0 manat;

• 1500 manat;

• 3000 manat;

• 2000 manat;
69.

Müəssisə 60000 manat məbləğində olan torpaq sahəsi satın aldı. Əmlak üzrə komissiya xərcləri 5000 manat təşkil edir. Həmin sahədə yeni bina tikmək məqsədilə orada olan köhnə binanın sökülməsinə 7000 manat xərc çəkir. Faktiki maya dəyəri üzrə uçot metoduna uyğun olaraq mühasibat hesabatında torpaq sahəsinin hansı maya dəyəri əks olunacaq?

• 60000 manat;

• 65000 manat;

✓ 72000 manat;

• 62000 manat;

• 67000 manat;
70.

Amortizasiya olunan dəyərə nisbətə amortizasiya ayırmalarının daimi normasının tətbiq edilməsini nəzərdə tutan üsulu seçin.

• Azalan qalıq metodu və məhsulun həcminə bərabər silinmə metodu;

• Düzgün cavab yoxdur.

• Azalan qalıq metodu;

• Məhsulun həcminə bərabər silinmə metodu;

✓ Xətti metod;

71. Amortizasiya hesablanmasının aşağıda sadalanan metodlarından hansı aktivin məhsuldarlığı göstəricisinə əsaslanır?

- Xətti metod;
- Düzgün cavab yoxdur.
- Xətti metod və azalan qalıq metodu;
- ✓ Məhsulun həcminə bərabər silinmə metodu;
- Azalan qalıq metodu;

72. Azalan qalıq üsulu ilə amortizasiyanın hesablanması nəticəsində nə baş verir?

- Hər növbəti dövrdə amortizasiya ayırmalarının artmasına;
- Düzgün cavab yoxdur.
- Hər dövrdə amortizasiya ayırmalarının daimi məbləğinin hesablanmasına;
- ✓ Hər növbəti dövrdə amortizasiya ayırmalarının azalmasına;
- Hər növbəti dövrdə amortizasiya ayırmaları normasının azalmasına;

73. Aktivin qalıq dəyəri nəyə bərabərdir?

- Aktivin bərpa dəyərinə;
- Cari təmir xərclərini çıxmaqla bazar qiymətinə.
- İlk dəyərinə çıxmaqla bazar dəyərinə;
- Təkrar bazarın istiqamətləndirildiyi qiymət;
- ✓ Yığılmış amortizasiyanı çıxmaqla aktivin maya dəyərinə;

74. Amortizasiya faydalı istifadə müddəti ərzində əsas vəsaitlərin dəyərinin hansı üsulla silinməsi prosesidir?

- Konservativ bazar yanaşması əsasında;
- Bərabər və obyektiv üsulla;
- Qısaltdılmış müddətdə və etibarlı şəkildə;
- ✓ Sistemativ və səmərəli əsasla;
- Bərabər və obyektiv üsulla və konservativ bazar yanaşması əsasında

75. Əsas vəsaitlərin amortizasiyasına ayırmalar hesablanan zaman aşağıdakı maddələrdən hansı nəzərə alınmır?

- Likvidlik dəyəri;
- Faydalı istifadənin qiymətləndirmiş müddəti;
- Likvidlik dəyəri və maya dəyəri.
- Maya dəyəri;
- ✓ Əsas vəsaitlərin dəyişdirilməsi üçün zəruri olan pul vəsaitləri;

76. “Yığılmış amortizasiya” hesabının qalığı nəyi əks etdirir?

- Əsas vəsaitlərin dəyişdirilməsi üçün nəzərdə tutulmuş pul vəsaitləri;
- Bütün qeyd olunanlar düzdür.
- Cari dövrün xərclərinə aid edilən məbləği;
- ✓ Əsas vəsait obyektlərinin əldə olunması tarixindən sonrakı xərclərə aid olan məbləği;
- Ədalətli dəyər əldə olunması üçün əsas vəsaitlərin dəyərindən çıxılan məbləği;

77. Torpağın maya dəyərinə daxil deyil:

- Torpağa mülkiyyət hüququnun qeydiyyatına alınması ilə əlaqədar yığımlar;
- Bütün qeyd olunanlar düzdür.
- Əmlak üzrə agentliklərin komissiya xərcləri;
- Alıcı tərəfindən ödənilən əmlak vergisi;
- ✓ Əmlak üzrə illik vergi;

78. Əsas vəsaitləri aşağıdakı qruplara ayırmaq olar:

- Qeyri-maddi aktivlər, torpaq, bina və tikililər, avadanlıqlar;

- Torpaq, bina və tikililər.
- İstehsal gücləri, əmlak, bina və tikililər, avadanlıqlar;
- ✓ Torpaq, abadlıq obyektləri, bina və tikililər, avadanlıqlar;
- Torpaq, əmlak, mebel, avadanlıqlar;

79. İstifadə imkanları faydalı istifadə müddətində azalmayan aktiv hansıdır?

- Aparatura və avadanlıq
- Nəqliyyat vasitələri
- Alətlər və ləvazimatlar
- ✓ Torpaq
- Mebel

80. Qeyri-maddi aktivlərə istehsal vahidi metodu ilə amortizasiya hesablayan zaman əsas nəyə diqqət yetirilir?

- İstehsal olunan məhsulun həcminə və faydalı istifadə müddətinə
- ✓ İlk dəyərə və istehsal olunan məhsulun həcminə
- Faydalı istifadə müddətinə və istismar yerinə
- Qalıq dəyəri və istismar yerinə
- Qalıq dəyərində və istehsal olunan məhsulun həcmində

81. Azalan qalıq üsulu ilə qeyri-maddi aktivlərə amortizasiya hesablanması nəyə gətirib çıxarır?

- Düzgün cavab yoxdur
- ✓ Hər növbəti dövrdə amortizasiya ayırmalarının azalmasına
- Hər növbəti dövrdə amortizasiya ayırmalarının artmasına
- Hər dövrdə amortizasiya ayırmalarının daimi məbləğinin hesablanmasına
- Hər növbəti dövrdə amortizasiya ayırmaları normasının azalmasına

82. Hansı növ qeyri-maddi aktivlər üçün aktiv bazar fəaliyyət göstərə bilər?

- ✓ Sərnəşinlərin daşınmasına icazə və istehsal kvotaları
- Firma şüarları
- Musiqi əsərlərinin və kinofilmlərinin yayımlanmasına müstəsna hüquq
- Ticarət markaları
- Patent və mal nişanları

83. Hansı maddə müəssisə daxilində yaradılan qeyri-maddi aktivlərin dəyərinin elementi sayılır?

- Hüquqların qeydiyyatı üçün rüsum və patent və lisenziyaların amortizasiyası kimi qeyri-maddi aktivlərə aid olan istənilən xərclər
- Qeyri-maddi aktivlərin yaradılması zamanı istifadə olunan material və xidmətlərə çəkilən xərclər
- Qeyri-maddi aktivlərin yaradılması ilə əlaqədar olan əlavə xərclər
- Qeyri-maddi aktivlərin yaradılmasında iştirak edən işçi heyətinin əmək haqqının ödənilməsinə çəkilən xərclər
- ✓ Aktivin nəzərdə tutulan istifadəsi ilə əlaqədar işçi heyətinin təliminə çəkilən xərclər

84. Hansı növ fəaliyyət tədqiqat fəaliyyətinə aid deyil?

- Yeni biliklərin əldə olunmasına yönəli fəaliyyət
- Tədqiqatlar və ya başqa biliklərin tətbiqi nəticələrinin axtarışı, qiymətləndirilməsi və yekun seçimi
- Yeni və ya təkmilləşdirilmiş materialların, mexanizmlərin, məhsulların, proseslərin, sistem və ya xidmətlər üçün mümkün alternativlərin formulu, lahiyələşdirilməsi, qiymətləndirilməsi və yekun seçimi
- Alternativ materialların, mexanizmlərin, məhsulların, proseslərin, sistem və ya xidmətlərin axtarışı
- ✓ Təcrübəli nümunə və modellərin lahiyələşdirilməsi, qurulması və sınaqdan keçirilməsi

85. Müəssisə 20000 manata müəlliflik hüququ əldə edir. Müqaviləyə əsasən müəssisə 4 il ərzində bu hüquqa malik ola və ondan istifadə edə bilər. 4 il istifadədən sonra satış xərclərini çıxmaqla müvafiq müəlliflik hüququnun cari bazar dəyəri 6000 manatdır. Müəlliflik hüququnun illik amortizasiya məbləğini hesablayın:

- 1500 manat
- 6500 manat

- 14000 manat
- 5000 manat
- ✓ 3500 manat

86. MHBS-yə uyğun olaraq qeyri maddi aktivlərə amortizasiya hesablanması nə zaman başlayır?

- Hesablanmır
- ✓ Aktiv istifadə üçün yararlı olduğu zaman
- Aktiv əldə olunanda
- Aktiv tanınanda
- Aktiv mədaxil olunanda

87. Əsas metodun tətbiqi zamanı qeyri-maddi aktivlərin amortizasiyasının uçotu üçün hansı qayda tətbiq olunur?

- Yığılmış amortizasiya və qiymətdəndüşmədən olan yığılmış zərərləri çıxmaqla yenidənqiymətləndirilmiş dəyər üzrə uçot
- Qiymətdəndüşmədən olan yığılmış zərərləri çıxmaqla yenidənqiymətləndirilmiş dəyər üzrə uçot
- Yığılmış amortizasiyanı çıxmaqla yenidənqiymətləndirilmiş dəyər üzrə uçot
- ✓ Yığılmış amortizasiya və qiymətdəndüşmədən olan yığılmış zərərləri çıxmaqla ilkin dəyər üzrə uçot
- Yığılmış amortizasiya və qiymətdəndüşmədən olan yığılmış zərərləri çıxmaqla ədalətli dəyər üzrə uçot

88. MHBS-yə uyğun olaraq qeyri-maddi aktivlərin amortizasiyasının uçotu üçün hansı qayda tətbiq olunur?

- Amortizasiya hesablanması metodu və dövrü müntəzəm olaraq nəzərdən keçirilməlidir
- Düzgün cavab yoxdur
- Amortizasiya normaları müəyyən dövrdən dövrə dəyişilməlidir
- ✓ Amortizasiya hesablanması metodu və dövrü heç olmasa hər maliyyə ilinin sonuna nəzərdən keçirilməlidir
- Amortizasiya hesablanması metodu və dövrü aktivin tanınması anına bütün istifadə müddəti ərzində nəzərdən keçirilir

89. Qeyri-maddi aktivlərə azalan qalıq üsulu ilə amortizasiya hesablayan zaman əsas nəyə diqqət yetirilir?

- İstehsal olunan məhsulun həcminə və faydalı iqtifadə müddətinə
- Faydalı istifadə müddətinə və istismar yerinə
- Qalıq dəyəri və istismar yerinə
- İlkin dəyərə və faydalı iqtifadə müddətinə
- ✓ Qalıq dəyərinə və faydalı iqtifadə müddətinə

90. Hansı Beynəlxalq Maliyyə Hesabatı Standartı ilə qeyri-maddi aktivlərin qiymətdən düşməsi müəyyən olunur?

- MHBS 16 “Əsas vəsaitlər”
- MHBS 17 “İcarə”
- MHBS 22 “Müəssisələrin birləşdirilməsi”
- ✓ MHBS 36 “Aktivlərin qiymətdən düşməsi”
- MHBS 38 “Qeyri-maddi aktivlər”

91. Hansı aktiv 38 “Qeyri-maddi aktivlər”-in tətbiqi sferasına aid deyil?

- Lisenziya və fransıza
- Firma adları
- ✓ Müəssisələrin birləşməsi zamanı yaranan qudvill
- Ticarət nişanı
- Proqram təminatı

92. Nizamnamə kapitalına qoyuluş kimi müəssisəyə daxil olan qeyri-maddi aktivlər necə qiymətləndirilir?

- Qalıq dəyərilə
- Əldə olunmasına çəkilən faktiki xərc məbləği üzrə
- Eksport qiymətləndirmə
- Düzgün cavab yoxdur
- ✓ Razılaşdırılmış dəyərlə

93. Qeyri-maddi aktivlərin əldə olunması və yaradılması ilə bağlı xərclər hansı kateqoriyaya aiddir?
- Qısamüddətli öhdəliklərə.
 - Cari istehsal və tədavül xərclərinə
 - Maliyyə qoyuluşlarına
 - ✓ Uzunmüddətli investisiyalara
 - Xüsusi kapitalla
94. Qeyri-maddi aktivlər əsas vəsaitlərdən nə ilə fərqlənir?
- Nisbətən yüksək likvidliyi ilə
 - Yüksək dəyəri ilə;
 - Uzun faydalı istifadə müddəti ilə;
 - ✓ Maddi-əşya formasının olmaması ilə;
 - Öz dəyərinin əmək əşyasına keçirilməsi üsulu ilə;
95. Qeyri-maddi aktivlər necə uçot obyektidir?
- Yüksək likvidli
 - Yüksək dəyərə malik olan
 - ✓ Fiziki xassəyə malik olmayan, lakin daimi və ya uzun müddət gəlir gətirən
 - Daimi və ya uzun müddət gəlir gətirən
 - Fiziki xassəyə malik olmayan
96. Satılmış qeyri-maddi aktiv obyektləri üzrə alıcıya hesablaşma sənədləri təqdim olunan zaman hansı mühasibat yazılışı tərtib olunur?
- Dt 211 “Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları”, Kt 101 “Qeyri-maddi aktivlər – Dəyər”
 - Dt 223 “Bank hesablaşma hesabı”, Kt 211 “Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları”
 - ✓ Dt 211 “Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları”, Kt 601 “Satış”
 - Dt 101 “Qeyri-maddi aktivlər – Dəyər”, Kt 801 “Ümumi mənfəət (zərər)”
 - Dt 101 “Qeyri-maddi aktivlər – Dəyər”, Kt 601 “Satış”
97. Əldə olunan qeyri-maddi aktivlərin öz təyinatı üzrə istifadəyə yararlı vəziyyətə gətirməsi ilə əlaqədar işçilərə əmək haqqının hesablanması zamanı hansı mühasibat yazılışı tərtib olunur?
- Dt 101 “Qeyri-maddi aktivlər – Dəyər”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
 - Dt 721 “İnzibati xərclər”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
 - Dt 611 “Sair əməiyyat gəlirləri”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
 - ✓ Dt 103 “Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
 - Dt 202 “İstehsalat məsrəfləri”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
98. Qeyri-maddi aktivlərin satışı zamanı onların amortizasiyasının silinməsi hansı mühasibat yazılışı ilə rəsmiyyətə salınır?
- Dt 102 “Qeyri-maddi aktivlər – Amortizasiya”, Kt 721 “İnzibati xərclər”
 - Dt 102 “Qeyri-maddi aktivlər – Amortizasiya”, Kt 601 “Satış”
 - Dt 102 “Qeyri-maddi aktivlər – Amortizasiya”, Kt 611 “Sair əməiyyat gəlirləri”
 - ✓ Dt 102 “Qeyri-maddi aktivlər – Amortizasiya”, Kt 701 “Satışın maya dəyəri”
 - Dt 102 “Qeyri-maddi aktivlər – Amortizasiya”, Kt 801 “Ümumi mənfəət (zərər)”
99. Adi fəaliyyət zamanı satış üçün nəzərdə tutulmuş qeyri-maddi aktivlər hansı Beynəlxalq Maliyyə Hesabatı Standartının tətbiqi sferasına aid olur?
- MHBS 16 “Əsas vəsaitlər”
 - MHBS 17 “İcarə”
 - MHBS 22 “Müəssisələrin birləşdirilməsi”
 - ✓ MHBS 2 “Ehtiyatlar” və MHBS 11 “Tikinti üzrə müqavilələr”
 - MHBS 38 “Qeyri-maddi aktivlər”
100. Aktiv bazar – aşağıdakı şərtlərin gözlənilməsi vacib olan bazardır:

- Əməliyyatı həyata keçirmək istəyən alıcı və satıcılar istənilən vaxt tapıla bilərlər və qiymətlər haqqındakı məlumatlar hamıya əl çatandır
- Bazarda satılan mallar eyni növlüdür
- Bazarda satılan mallar eyni növlüdür və əməliyyatı həyata keçirmək istəyən alıcı və satıcılar istənilən vaxt tapıla bilərlər
- ✓ Bazarda satılan mallar eyni növlüdür, əməliyyatı həyata keçirmək istəyən alıcı və satıcılar istənilən vaxt tapıla bilərlər və qiymətlər haqqındakı məlumatlar hamıya əl çatandır
- Bazarda satılan mallar eyni növlüdür və qiymətlər haqqındakı məlumatlar hamıya əl çatandır

101. MHBS-yə uyğun olaraq qeyri-maddi aktivlərin hansı tanınma kriteriyaları mövcuddur?

- İdentifikasiya (müəyyən edilə bilməsi)
- ✓ İdentifikasiya (müəyyən edilə bilməsi), nəzarət və gələcək iqtisadi səmərə
- İdentifikasiya (müəyyən edilə bilməsi) və gələcək iqtisadi səmərə
- İdentifikasiya (müəyyən edilə bilməsi) və nəzarət
- Nəzarət və gələcək iqtisadi səmərə

102. Qeyri-maddi aktivlərin qiymətdən düşməsindən olan zərər nədir?

- Aktivin ilkin dəyərinin onun yığılmış amortizasiyasını üstələdiyi məbləğ
- Aktivin yenidən qiymətləndirilmiş dəyərinin onun yığılmış amortizasiyasını üstələdiyi məbləğ
- Müstəqil, yaxşı məlumatlandırılmış və əməliyyatı həyata keçirməkdə maraqlı olan tərəflər arasında aktivin mübadilə nəticəsində əldə edilə biləcək məbləğ
- Aktivin ədalətli dəyərinin onun yığılmış amortizasiyasını üstələdiyi məbləğ
- ✓ Aktivin balans dəyərinin onun əvəz olunan dəyərini üstələdiyi məbləğ

103. Faydalı istifadə müddətini təyin etmək mümkün olmayan qeyri-maddi aktivlərə amortizasiya necə hesablanır?

- Xətti metodla
- Müəssisədə tətbiq olunan əsas vəsaitlərə amortizasiya hesablanması metoduna uyğun olaraq hesablanır
- Azalan qalıq metodu ilə
- İstehsal olunmuş əhsulun həcminə mütənasib olaraq
- ✓ Ümumiyyətlə hesablanmır

104. Qeyri-maddi aktivlərin satışı zamanı onların ilkin dəyərinin silinməsi hansı mühasibat yazılışı ilə rəsmiyyətə salınır?

- Dt 801 “Ümumi mənfəət (zərər)”, Kt 101 “Qeyri-maddi aktivlər – Dəyər”
- Dt 601 “Satış”, Kt 101 “Qeyri-maddi aktivlər – Dəyər”
- Dt 611 “Sair əməliyyat gəlirləri”, Kt 101 “Qeyri-maddi aktivlər – Dəyər”
- ✓ Dt 701 “Satışın maya dəyəri”, Kt 101 “Qeyri-maddi aktivlər – Dəyər”
- Dt 721 “İnzibati xərclər”, Kt 101 “Qeyri-maddi aktivlər – Dəyər”

105. İstehsal təyinatlı qeyri-maddi aktivlərə amortizasiya hesablanan zaman hansı mühasibat yazılışı tərtib olunur?

- Dt 101 “Qeyri-maddi aktivlər – Dəyər”, Kt 102 “Qeyri-maddi aktivlər – Amortizasiya”
- Dt 731 “Sair əməliyyat xərcləri”, Kt 102 “Qeyri-maddi aktivlər – Amortizasiya”
- ✓ Dt 202 “İstehsalat məsrəfləri”, Kt 102 “Qeyri-maddi aktivlər – Amortizasiya”
- Dt 721 “İnzibati xərclər”, Kt 102 “Qeyri-maddi aktivlər – Amortizasiya”
- Dt “Ümumi mənfəət (zərər)”, Kt 102 “Qeyri-maddi aktivlər – Amortizasiya”

106. Təsisçi tərəfindən müəssisənin nizamnamə kapitalına qoyuluş kimi qeyri-maddi aktivlər təqdim olunan zaman hansı mühasibat yazılışı tərtib olunur?

- Dt 101 “Qeyri-maddi aktivlər – Dəyər”, Kt 531 “Malsatan və podratçılara qısamüddətli kreditör borcları”
- Dt 101 “Qeyri-maddi aktivlər – Dəyər”, Kt “Ümumi mənfəət (zərər)”
- Dt 101 “Qeyri-maddi aktivlər – Dəyər”, Kt 102 “Qeyri-maddi aktivlər – Amortizasiya”
- Dt 101 “Qeyri-maddi aktivlər – Dəyər”, Kt 301 “Nominal (nizamnamə) kapital”
- ✓ Dt 101 “Qeyri-maddi aktivlər – Dəyər”, Kt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”

107. Başqa müəssisələdən qeyri-maddi aktivlər alınan zaman hansı mühasibat yazılışı tərtib olunur?

- Dt 101 “Qeyri-maddi aktivlər – Dəyər”, Kt 731 “Sair əməliyyat xərcləri”

- Dt 101 “Qeyri-maddi aktivlər – Dəyər”, Kt 102 “Qeyri-maddi aktivlər – Amortizasiya”
- Dt 101 “Qeyri-maddi aktivlər – Dəyər”, Kt 301 “Nominal (nizamnamə) kapital”
- Dt 101 “Qeyri-maddi aktivlər – Dəyər”, Kt 202 “İstehsalat məsrəfləri”
- ✓ Dt 101 “Qeyri-maddi aktivlər – Dəyər”, Kt 531 “Malsatan və podratçılara qısamüddətli kreditör borcları”

108. “Daşınmaz əmlaka investisiyalar” kateqoriyasından olan obyektin “əsas vəsaitlər” kateqoriyasına yerləşdirilməsi aşağıdakı mühasibat yazılışı ilə qeydə alınır:

- Debet 111 “Torpaq, tikili və avadanlıqlar – Dəyər” Kredit 121 – 1 “Torpaq – Dəyər”
- Debet 121 – 1 “Torpaq – Dəyər” Kredit 111 “Torpaq, tikili və avadanlıqlar – Dəyər”
- Debet 121 – 2 “Binalar – Dəyər” Kredit 111 “Torpaq, tikili və avadanlıqlar – Dəyər”
- ✓ Debet 111 “Torpaq, tikili və avadanlıqlar – Dəyər” Kredit 121 – 2 “Binalar – Dəyər”
- düzgün cavab yoxdur

109. İnvestisiya daşınmaz əmlakın qiymətinin aşağı salınma məbləği aşağıdakı mühasibat yazılışı ilə əks etdirilir:

- bütün cavablar düzgündür
- Debet 341 “Hesabat dövrünün xalis mənfəəti (zərəri)” Kredit 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər”
- Debet 801 “Ümumi mənfəət (zərər)” Kredit 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər”
- ✓ Debet 731 – 2 “Yenidən qiymətləndirilmədən xərclər” Kredit 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər”
- Debet 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)” Kredit 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər”

110. İnvestisiya daşınmaz əmlakın artırılan məbləği aşağıdakı mühasibat köçürülməsi ilə əks etdirilir:

- düzgün cavab yoxdur
- Debet 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər” Kredit 113 – 2 “Təyinatı üzrə istismara hazır olan torpaq, tikili və avadanlıqlar”
- Debet 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər” Kredit 801 “Ümumi mənfəət (zərər)”
- ✓ Debet 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər” Kredit 611 – 2 “Yenidən qiymətləndirmədən gəlirlər”
- Debet 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər” Kredit 122 “Daşınmaz əmlaka investisiyalar – Amortizasiya”

111. Hansı növ əmlak investisiya mülkiyyətinin tərkibinə daxil deyil?

- Müəssisənin mülkiyyətində olan və bir və ya bir neçə əməliyyat müqaviləsi ilə icarəyə verilən tikili
- Gələcəkdə hansı məqsədlə istifadə olunacağı hələlik müəyyən olunmayan torpaq
- Hal-hazırda istifadə olunmayan, lakin sonra bir və ya bir neçə əməliyyat müqaviləsi ilə icarəyə verilməsi nəzərdə tutulan tikili
- ✓ Yaxın gələcəkdə təsərrüfat fəaliyyəti zamanı satış üçün nəzərdə tutulmuş torpaq
- Gələcəkdə kapitalın dəyərinin artmasından əldə olunacaq gəlir üçün nəzərdə tutulmuş torpaq

112. Depozitlər üzrə ödənilməli olan faizlərin əks olunması zamanı hansı mühasibat yazılışı tərtib olunur?

- Dt 216 “Faizlər üzrə qısamüddətli debitor borcları”, Kt 641 “Fövqəladə gəlirlər”
- Dt 216 “Faizlər üzrə qısamüddətli debitor borcları”, Kt 611 “Sair əməliyyat gəlirləri”
- Dt 216 “Faizlər üzrə qısamüddətli debitor borcları”, Kt 341 “Hesabat dövründə xalis mənfəət”
- Dt 216 “Faizlər üzrə qısamüddətli debitor borcları”, Kt 801 “Ümumi mənfəət (zərər)”
- ✓ Dt 216 “Faizlər üzrə qısamüddətli debitor borcları”, Kt 631 “Maliyyə gəlirləri”

113. Depozit sertifikatının satın alınması zamanı hansı mühasibat yazılışı tərtib olunur?

- Dt 233 “Qısamüddətli verilmiş borclar”, Kt 223 “Bankdakı hesablaşma hesabı”
- ✓ Dt 225 “Pul vəsaitlərinin ekvivalentləri”, Kt 223 “Bankdakı hesablaşma hesabı”
- Dt 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)”, Kt 223 “Bankdakı hesablaşma hesabı”
- Dt 311 “Emissiya gəliri”, Kt 223 “Bankdakı hesablaşma hesabı”
- Dt 731 “Sair əməliyyat xərcləri”, Kt 223 “Bankdakı hesablaşma hesabı”

114. Hesablaşma hesabından dividendlər üzrə öhdəliklərin köçürülməsi zamanı hansı mühasibat yazılışı tərtib olunur?

- Dt 534 “Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditör borcları”, Kt 222 “Yolda olan köçürmələr”
- Dt 534 “Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditör borcları”, Kt 225 “Pul vəsaitlərinin ekvivalentləri”
- ✓ Dt 534 “Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditör borcları”, Kt 223 “Bankdakı hesablaşma hesabı”
- Dt 534 “Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditör borcları”, Kt 221 “Kassa”

- Dt 311 “Emissiya gəliri”, Kt 225 “Pul vəsaitlərinin ekvivalentləri”

115. Hazır məhsul hesabına dividendlər üzrə öhdəlikləri ödənilməsi zamanı hansı mühasibat yazılışı tərtib olunur?

- Dt 534 “Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditör borcları”, Kt 207 “Digər ehtiyatlar”
- ✓ Dt 534 “Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditör borcları”, Kt 204 “Hazır məhsul”
- Dt 534 “Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditör borcları”, Kt 205 “Mallar”
- Dt 534 “Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditör borcları”, Kt 201 “Material ehtiyatları”
- Dt 534 “Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditör borcları”, Kt 202 “İstehsal xərcləri”

116. Ödəmə mənbəyində dividendlərdən verginin tutulması zamanı hansı mühasibat yazılışı tərtib olunur?

- Dt 534 “Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditör borcları”, Kt 901 “Cari mənfəət vergisi üzrə xərclər”
- Dt 534 “Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditör borcları”, Kt 523 “Digər məcburi ödənişlər üzrə öhdəliklər”
- Dt 534 “Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditör borcları”, Kt 422 “Digər təxirə salınmış vergi öhdəlikləri”
- ✓ Dt 534 “Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditör borcları”, Kt 521 “Vergi öhdəlikləri”
- Dt 534 “Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditör borcları”, Kt 902 “Təxirə salınmış mənfəət vergisi üzrə xərclər”

117. Ehtiyat kapitalının vəsaiti hesabına səhmlərə dividend hesablanması zamanı hansı mühasibat yazılışı tərtib olunur?

- Dt 335 “Digər ehtiyatlar”, Kt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”
- Dt 335 “Digər ehtiyatlar”, Kt 311 “Emissiya gəliri”
- Dt 731 “Sair əməliyyat xərcləri”, Kt 534 “Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditör borcları”
- Dt 335 “Digər ehtiyatlar”, Kt 301 “Nominal (nizamnamə) kapital”
- ✓ Dt 335 “Digər ehtiyatlar”, Kt 534 “Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditör borcları”

118. Xalis mənfəət hesabına səhmlərə dividend hesablanması zamanı hansı mühasibat yazılışı tərtib olunur?

- Dt 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)”, Kt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”
- Dt 731 “Sair əməliyyat xərcləri”, Kt 534 “Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditör borcları”
- Dt 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)”, Kt 301 “Nominal (nizamnamə) kapital”
- ✓ Dt 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)”, Kt 534 “Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditör borcları”
- Dt 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)”, Kt 311 “Emissiya gəliri”

119. Səhmdar cəmiyyətin səhmlərinin istiqrazlara dəyişdirilməsi zamanı hansı mühasibat yazılışı tərtib olunur?

- Dt 233 “Qısamüddətli verilmiş borclar”, Kt 223 “Bankdakı hesablaşma hesabı”
- Dt 311 “Emissiya gəliri”, Kt 225 “Pul vəsaitlərinin ekvivalentləri”
- Dt 301 “Nominal (nizamnamə) kapital”, Kt 225 “Pul vəsaitlərinin ekvivalentləri”
- ✓ Dt 233 “Qısamüddətli verilmiş borclar”, Kt 225 “Pul vəsaitlərinin ekvivalentləri”
- Dt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”, Kt 225 “Pul vəsaitlərinin ekvivalentləri”

120. Səhmdar cəmiyyətin səhmlərinin geriye satın alınması zamanı hansı mühasibat yazılışı tərtib olunur?

- Dt 301 “Nominal (nizamnamə) kapital”, Kt 223 “Bankdakı hesablaşma hesabı”
- Dt 721 “İnzibati xərclər”, Kt 223 “Bankdakı hesablaşma hesabı”
- Dt 311 “Emissiya gəliri”, Kt 223 “Bankdakı hesablaşma hesabı”
- ✓ Dt 225 “Pul vəsaitlərinin ekvivalentləri”, Kt 223 “Bankdakı hesablaşma hesabı”
- Dt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”, Kt 223 “Bankdakı hesablaşma hesabı”

121. Səhmdar cəmiyyətin səhmlərinin əvəzsiz verilməsi zamanı hansı mühasibat yazılışı tərtib olunur?

- ✓ Dt 731 “Sair əməliyyat xərcləri”, Kt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”
- Dt 751 “Maliyyə xərclər”, Kt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”
- Dt 711 “Kommersiya xərcləri”, Kt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”
- Dt 761 “Fövqəladə xərclər”, 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”
- Dt 721 “İnzibati xərclər”, Kt 301 “Nominal (nizamnamə) kapital”

122. Səhmdar cəmiyyətin səhmlərinin satışı zamanı hansı mühasibat yazılışı tərtib olunur?
- Dt 731 “Sair əməliyyat xərcləri”, Kt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”
 - Dt 223 “Bankdakı hesablaşma hesabı”, Kt 611 “Sair əməliyyat gəlirləri”
 - Dt 223 “Bankdakı hesablaşma hesabı”, Kt 311 “Emissiya gəliri”
 - ✓ Dt 223 “Bankdakı hesablaşma hesabı”, Kt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”
 - Dt 223 “Bankdakı hesablaşma hesabı”, Kt 301 “Nominal (nizamnamə) kapital”
123. Hansı Maliyyə Hesabatının Beynəlxalq Standartı mülkiyyətçi tərəfindən tutulan daşınmaz əmlakın uçotu qaydasını tənzimləyir?
- MHBS 40 “İnvestisiya mülkiyyəti”
 - MHBS 38 “Qeyri-maddi aktivlər”
 - MHBS 17 “İcarə”
 - MHBS 11 “Tikinti üzrə müqavilələr”
 - ✓ MHBS 16 “Əsas vəsaitlər”
124. İnvestisiya mülkiyyəti müəssisəyə nə kimi gəlir gətirə bilər?
- Faiz, dividend, royalti və icarə haqqı, həmçinin kapitalın dəyərinin artması kimi
 - Dividend və kapitalın dəyərinin artması kimi
 - Faiz, dividend və kapitalın dəyərinin artması kimi
 - ✓ İcarə haqqı və kapitalın dəyərinin artması kimi
 - Faiz və icarə haqqı kimi
125. Avadanlıq verilməsi yolu ilə asılı cəmiyyətlərə investisiya qoyuluşu zamanı hansı mühasibat yazılışı tərtib olunur?
- Dt 151 “Asılı müəssisələrə investisiyalar”, Kt 113 “Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması”
 - Dt 151 “Asılı müəssisələrə investisiyalar”, Kt 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər”
 - Dt 151 “Asılı müəssisələrə investisiyalar”, Kt 103 “Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması”
 - ✓ Dt 151 “Asılı müəssisələrə investisiyalar”, Kt 111 “Torpaq, tikili və avadanlıq – Dəyər”
 - Dt 151 “Asılı müəssisələrə investisiyalar”, Kt 201 “Material ehtiyatları”
126. Asılı cəmiyyətlərə investisiya qoyuluşu zamanı hansı mühasibat yazılışı tərtib olunur?
- ✓ Dt 151 “Asılı müəssisələrə investisiyalar”, Kt 223 “Bankdakı hesablaşma hesabı”
 - Dt 151 “Asılı müəssisələrə investisiyalar”, Kt 225 “Pul vəsaitlərinin ekvivalentləri”
 - Dt 151 “Asılı müəssisələrə investisiyalar”, Kt 201 “Material ehtiyatları”
 - Dt 151 “Asılı müəssisələrə investisiyalar”, Kt 234 “Digər qısamüddətli investisiyalar”
 - Dt 151 “Asılı müəssisələrə investisiyalar”, Kt 233 “Qısamüddətli verilmiş borclar”
127. Daşınmaz əmlaka investisiyanı uçota almaq üçün hansı hesablar nəzərdə tutulmuşdur?
- 111 “Torpaq, tikili və avadanlıq – Dəyər”, 112 “Torpaq, tikili və avadanlıq – Amortizasiya”
 - 103 “Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması”
 - 113 “Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması”
 - ✓ 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər”, 122 “Daşınmaz əmlaka investisiyalar – Amortizasiya”
 - 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər”
128. Əmlakın dəyərinin artması zamanı hansı mühasibat yazılışı tərtib olunur?
- Dt 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər”, Kt 611 “Sair əməliyyat gəlirləri”
 - Dt 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər”, Kt 542 “Gələcək hesabat dövrünün gəlirləri”
 - Dt 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər”, Kt 801 “Ümumi mənfəət (zərər)”
 - ✓ Dt 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər”, Kt 331 “Yenidən qiymətləndirilmə üzrə ehtiyat”
 - Dt 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər”, Kt 641 “Fövqəladə gəlirlər”
129. Daşınmaz əmlaka investisiya qoyuluşu zamanı hansı mühasibat yazılışı tərtib olunur?
- Dt 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər”, Kt 233 “Qısamüddətli verilmiş borclar”
 - Dt 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər”, Kt 234 “Digər qısamüddətli investisiyalar”

- Dt 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər”, Kt 201 “Material ehtiyatları”
- Dt 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər”, Kt 225 “Pul vəsaitlərinin ekvivalentləri”
- ✓ Dt 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər”, Kt 223 “Bankdakı hesablaşma hesabı”

130. İnvestisiyalar müəssisəyə hansı şəkildə gəlir gətirir?

- Faiz, royalti və kapitalın dəyərinin artması şəklində
- Kapitalın dəyərinin artması şəklində
- Faiz və icarə haqqı şəklində
- Faiz, dividend və kapitalın dəyərinin artması şəklində
- ✓ Faiz, dividend, royalti və icarə haqqı, həmçinin kapitalın dəyərinin artması şəklində

131. Alınmış veksəl üzrə faizlər əks olunan zaman hansı mühasibat yazılışı tərtib olunur?

- Dt 225 “Pul vəsaitlərinin ekvivalentləri”, Kt 542 “Gələcək hesabat dövrünün gəlirləri”
- Dt 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)”, Kt 542 “Gələcək hesabat dövrünün gəlirləri”
- Dt 311 “Emissiya gəliri”, Kt 542 “Gələcək hesabat dövrünün gəlirləri”
- ✓ Dt 234 “Digər qismüddətli investisiyalar”, Kt 542 “Gələcək hesabat dövrünün gəlirləri”
- Dt 233 “Qismüddətli verilmiş borclar”, Kt 542 “Gələcək hesabat dövrünün gəlirləri”

132. Yüklənmiş hazır məhsula görə alıcıdan veksəl alınan zaman hansı mühasibat yazılışı tərtib olunur?

- Dt 225 “Pul vəsaitlərinin ekvivalentləri”, Kt 211 “Alıcılar və sifarişçilərin qismüddətli debitor borcları”
- ✓ Dt 234 “Digər qismüddətli investisiyalar”, Kt 211 “Alıcılar və sifarişçilərin qismüddətli debitor borcları”
- Dt 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)”, Kt 211 “Alıcılar və sifarişçilərin qismüddətli debitor borcları”
- Dt 311 “Emissiya gəliri”, Kt 211 “Alıcılar və sifarişçilərin qismüddətli debitor borcları”
- Dt 233 “Qismüddətli verilmiş borclar”, Kt 211 “Alıcılar və sifarişçilərin qismüddətli debitor borcları”

133. Mühasibat uçotunda səhmlər necə qiymətləndirilir?

- Alış dəyəri ilə
- ✓ Əldə olunmasına çəkilən faktiki xərc məbləği ilə
- Bərpa dəyəri ilə
- Nominal dəyəri ilə
- Qalıq dəyəri ilə

134. Pay qiymətli kağızlarına aiddir:

- İstiqrazlar
- ✓ Səhmlər
- Əmanət kitabçaları
- Depozit sertifikatı
- Veksellər

135. Qiymətli kağızların kurs dəyəri nədir?

- İlk yerləşdirmə zamanı onların satış qiyməti
- ✓ Qiymətli kağızların kotirovkası zamanı müəyyən olunan qiymət
- Qiymətli kağızlara göstərilən xidmət ilə əlaqədar çəkilən xərclər
- Düzgün cavab yoxdur
- Qiymətli kağızların blankında göstərilən məbləğ

136. Qiymətli kağızların emissiya dəyəri nədir?

- Düzgün cavab yoxdur
- Qiymətli kağızların kotirovkası zamanı müəyyən olunan qiymət
- ✓ İlk yerləşdirmə zamanı onların satış qiyməti
- Qiymətli kağızlara göstərilən xidmət ilə əlaqədar çəkilən xərclər
- Qiymətli kağızların blankında göstərilən məbləğ

- 137.** Qiymətli kağızların nominal dəyəri nədir?
- İlk yerləşdirmə zamanı onların satış qiyməti
 - ✓ Qiymətli kağızların blankında göstərilən məbləğ
 - Qiymətli kağızlara göstərilən xidmət ilə əlaqədar çəkilən xərclər
 - Düzgün cavab yoxdur
 - Qiymətli kağızların kotirovkası zamanı müəyyən olunan qiymət
- 138.** Maliyyə qoyuluşlarını həyata keçirmək üçün istifadə olunan borc vəsaitləri və öhdəliklərinə aiddir:
- Bankın uzunmüddətli kreditləri
 - ✓ Gələcək hesabat dövrlərində ödənilməsi nəzərdə tutulan kreditor borcları
 - Vergi üzrə büdcə qarşısında olan borclar
 - Hesabat ilinin bölüşdürülməmiş mənfəəti
 - Əməyin ödənilməsi üzrə işçi heyətinə olan borclar
- 139.** Maliyyə qoyuluşlarının xüsusi mənbələrinə aiddir:
- Nizamnamə kapitalı
 - ✓ Mənfəət
 - Hazırkı dövrdə sərbəst olan məqsədli maliyyələşmə vəsaitləri
 - Bankın uzunmüddətli kreditləri
 - Gələcək xərclər və ödəmələr üçün ehtiyat
- 140.** Maliyyə qoyuluşlarının mənbəyi aşağıdakılardır:
- Xüsusi vəsaitlər və büdcə maliyyələşmələri
 - ✓ Xüsusi vəsaitlər, müvəqqəti cəlb olunmuş vəsaitlər və nizamnamə kapitalı
 - Nizamnamə kapitalı, mənfəət və büdcə maliyyələşmələri
 - Düzgün cavab yoxdur
 - Xüsusi vəsaitlər, məqsədli maliyyələşmələr və daxilolmalar
- 141.** Maliyyə qoyuluşları hansı məqsədlər üçün həyata keçirilir?
- Xeyriyyə
 - ✓ Müəyyən sabit gəlirin əldə olunması, investisiya qoyulan obyektin təsərrüfat fəaliyyətinə nəzarət edilməsi və investisiyalar üzrə vergi güzəştini əldə etmək üçün
 - Müəyyən sabit gəlir əldə olunması və vergi ödənişlərinin azaldılması üçün
 - Düzgün cavab yoxdur
 - Xeyriyyə və vergi ödənişlərinin azaldılması üçün
- 142.** Sahibinə münasibətinə görə qiymətli kağızların hansı növləri var?
- Pay və borc
 - ✓ Pul bazarına və kapital bazarına
 - Adlı və təqdim edənə
 - İnvestisiya və qeyri-investisiya
 - Dövlət və qeyri-dövlət
- 143.** Fəaliyyət yerinə görə qiymətli kağızların hansı növləri var?
- Pay və borc
 - ✓ Pul bazarına və kapital bazarına
 - Adlı və təqdim edənə
 - İnvestisiya və qeyri-investisiya
 - Dövlət və qeyri-dövlət
- 144.** İnvestisiya alanla münasibətin xarakterinə görə maliyyə qoyuluşları hansı qruplara bölünür?

- Pay və borc
- ✓ Törəmə, asılı və sair müəssisələr
- İnvestisiya və qeyri-investisiya
- Pul bazarına və kapital bazarına
- Dövlət və qeyri-dövlət

145. Nizamnamə kapitalının formalaşmasındakı iştirakına görə maliyyə qoyuluşları hansı qruplara bölünür?

- Dövlət və qeyri-dövlət
- ✓ Pay və borc
- İnvestisiya və qeyri-investisiya
- Pul bazarına və kapital bazarına
- Adli və təqdim edənə

146. Emitentlər üzrə qruplaşdırmaya görə hansı maliyyə qoyuluşları mövcuddur?

- İnvestisiya və qeyri-investisiya
- ✓ Dövlət və qeyri-dövlət
- Adli və təqdim edənə
- Pul bazarına və kapital bazarına
- Pay və borc

147. Mühəsibat uçotu məqsədləri üçün maliyyə qoyuluşları aşağıdakı əlamətlərə görə qruplaşdırılır:

- Emitentlərə, qoyuluşun müddətinə və yerinə
- ✓ Emitentlərə, qoyuluşun müddətinə nizamnamə kapitalının formalaşmasındakı iştirakına, fəaliyyət yerinə və sahibinə münasibətinə
- Emitentlərə, qoyuluşun müddətinə, nizamnamə kapitalının formalaşmasındakı iştirakına və yerinə
- Emitentlərə, qoyuluşun müddətinə, nizamnamə kapitalının formalaşmasındakı iştirakına, yerinə və dəyərinə
- Qoyuluşun müddətinə və yerinə

148. Maliyyə qoyuluşu – nəyə investisiya qoyuluşudur?

- Əsas vəsaitlərə
- ✓ Başqa müəssisələrin nizamnamə kapitalına
- İstehsal ehtiyatlarına
- Torpaq sahələrinə
- Qeyri-maddi aktivlərə

149. İnventarlaşma zamanı aşkarlanan hazır məhsulların artıq gəlməsi aşağıdakı hesablarda qeydə alınır:

- Debet 601 “Satış”
- düzgün cavab yoxdur
- Debet 801 “Ümumi mənfəət (zərər)”
- Debet 731 “Sair əməliyyat xərcləri”
- ✓ Debet 611 “Sair əməliyyat gəlirləri”

150. Anbarda olan hazır məhsulların uçotu qaydası uçotda belə aparılır:

- qeyri-maddi aktivlər
- yerinə yetirilən işlər və göstərilən xidmətlər
- bitməmiş istehsalat
- əsas vəsaitlər
- ✓ material-istehsalat ehtiyatları

151. Yola salınan hazır məhsullar və mallar mühəsibat uçotunda qiymətləndirilir:

- mühəsibat uçotu hesablarında qeydə alınan ilk dəyər ilə
- ✓ mühəsibat uçotu hesablarında qeydə alınan faktik istehsal maya dəyəri ilə
- bütün cavablar düzgündür
- konsiqnasiya müqaviləsində nəzərdə tutulan komissiya dəyəri ilə

- cari bazar dəyəri ilə

152. Artıq materiallar kənara satılmışdır:

- düzgün cavab yoxdur
- ✓ Debet 211 “Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları” Kredit 611 “Sair əməliyyat gəlirləri” Kredit 521 “Vergi öhdəlikləri”
- Debet 601 “Satış” Kredit 201 “Material ehtiyatları”
- Debet 611 “Sair əməliyyat gəlirləri” Kredit 201 “Material ehtiyatları”
- Debet 211 “Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları” Kredit 601 “Satış”

153. Materialların xüsusi istehsalatdan daxil olması hesabların hansında əks etdirilir:

- ✓ Debet 202 “İstehsalat məsrəfləri”
- Debet 201 “Material ehtiyatları”
- Debet 203 “Tikinti müqavilələri üzrə bitməmiş tikinti işləri”
- bütün cavablar düzgündür
- Debet 204 “Hazır məhsul”

154. Materialların inventarlaşmasının həyata keçirilməsi mütləqdir:

- satıldıqda
- ✓ bütün cavablar düzgündür
- maddi-məsul şəxs dəyişdirildikdə
- ləğvetmə balansı tərtib olunduqda
- illik mühasibat balansı tərtib olunduqda

155. Müəssisənin təchizat şöbəsinin işçiləri vasitəsi ilə materialların daxil olması uçotda əks etdirilir:

- Debet 201 “Material ehtiyatları” Kredit 531 “Malsatan və podratçılara qısamüddətli kreditor borcları”
- Debet 201 “Material ehtiyatları” Kredit 538 “Digər qısamüddətli kreditor borcları”
- Debet 201 “Material ehtiyatları” Kredit 545 “Digər qısamüddətli öhdəliklər”
- ✓ Debet 201 “Material ehtiyatları” Kredit 244 “Təhtəl hesab məbləğlər”
- Debet 201 “Material ehtiyatları” Kredit 202 “İstehsalat məsrəfləri”

156. Mübadilə yolu ilə alınan materiallar qiymətləndirilir:

- satın alınmanın faktiki maya dəyəri ilə
- bütün cavablar düzgündür
- anoloji aktivlərin dəyəri ilə
- ✓ verilmiş aktivlərin dəyəri ilə
- daxil olmanın cari (bazar) dəyəri ilə

157. Müəssisəyə daxil olan materiallar və mallar uçota qəbul edilir:

- cari (bazar) qiyməti ilə
- əvəzləmə qiyməti ilə
- uçot qiyməti ilə
- bərpa dəyəri ilə
- ✓ faktiki maya dəyəri ilə

158. Dövrün əvvəlinə ehtiyatların maya dəyəri 10000 manat azalarsa, bu səhv nəticəsində cari dövrdə:

- Hec bir dəyişiklik baş vermir.
- ✓ Satılmış malların maya dəyəri azalır, xalis mənfəət artır;
- Satılmış malların maya dəyəri azalır, xalis mənfəət azalır;
- Satılmış malların maya dəyəri artır, xalis mənfəət artır;
- Satılmış malların maya dəyəri artır, xalis mənfəət azalır;

159. Ehtiyatların inventarizasiyasının aparılması zamanı yol verilən səhv dövrün sonuna ehtiyatların maya dəyərinin 10000 manat artmasına səbəb olur. Bu səhv nəticəsində cari dövrdə:

- Satılmış malların maya dəyəri azalır, xalis mənfəət azalır;
- Satılmış malların maya dəyəri artır, xalis mənfəət azalır;
- ✓ Satılmış malların maya dəyəri azalır, xalis mənfəət artır;
- Satılmış malların maya dəyəri artır, xalis mənfəət artır;
- Hec bir dəyişiklik baş vermir.

160. Ehtiyatlarının qiymətləndirilməsi üçün başdan-başa metodu nə vaxt istifadə olunur?

- Hər bir ehtiyatın faktiki hərəkətini müəyyən etmək mümkün olmayanda;
- Müəssisə çoxlu nisbətən aşağı maya dəyərinə malik olan oxşar mallar satanda;
- Düzgün cavab yoxdur.
- Müəssisə çoxlu nisbətən aşağı maya dəyərinə malik olan müxtəlif növlü mallar satanda;
- ✓ Müəssisə məhdud sayda bahalı mallar satanda

161. Yeni yaradılan müəssisə iyununda dörd partiya mal tədarük edir. 01 iyun – 150 ədəd – 770 manat 10 iyun – 200 ədəd – 1180 manat 15 iyun – 200 ədəd – 1260 manat 28 iyun – 150 ədəd – 990 manat Cəmi – 4200 manat 30 iyun tarixində inventarizasiyanın nəticələrinə əsasən ehtiyatların qalığı 200 ədəd təşkil edir. 30 iyununda 2 maya dəyəri metodu ilə hesablamaya əsasən satılmış malların maya dəyəri nə qədər olacaq?

- 920 manat
- 2100 manat
- 3000 manat
- 4200 manat
- ✓ 1200 manat

162. Yeni yaradılan müəssisə iyununda dörd partiya mal tədarük edir. 01 iyun – 150 ədəd – 770 manat 10 iyun – 200 ədəd – 1180 manat 15 iyun – 200 ədəd – 1260 manat 28 iyun – 150 ədəd – 990 manat Cəmi – 4200 manat 30 iyun tarixində inventarizasiyanın nəticələrinə əsasən ehtiyatların qalığı 200 ədəd təşkil edir. 30 iyununda FIFO metodu ilə hesablamaya əsasən satılmış malların maya dəyəri nə qədər olacaq?

- 2570 manat
- 3210 manat
- 3135 manat
- 1305 manat
- ✓ 2895 manat

163. Yeni yaradılan müəssisə üç partiya mal tədarük edir. Birinci partiyanın dəyəri 80 manat, ikinci partiyanın – 95 manat, üçüncü partiyanın isə 85 manat təşkil edir. İki partoya mal 250 manata satılır. FIFO metodunun köməyiylə dövr üzrə ümumi gəlir nə qədərdir?

- 85 manat;
- 175 manat.
- 60 manat;
- ✓ 75 manat;
- 70 manat;

164. Satılmış məhsulların maya dəyəri aşağıdakı şəkildə hesablanır:

- Dövrün əvvəlinə ehtiyatların maya dəyəri – alınmış malların maya dəyəri + dövrün sonuna ehtiyatların maya dəyəri;
- ✓ Dövrün əvvəlinə ehtiyatların maya dəyəri + alınmış malların maya dəyəri - dövrün sonuna ehtiyatların maya dəyəri;
- Satış + ümumi mənfəət - dövrün sonuna ehtiyatların maya dəyəri + dövrün əvvəlinə ehtiyatların maya dəyəri;
- Dövrün əvvəlinə ehtiyatların maya dəyəri - alınmış malların maya dəyəri - dövrün sonuna ehtiyatların maya dəyəri.
- Satış - alınmış malların maya dəyəri + dövrün əvvəlinə ehtiyatların maya dəyəri - dövrün sonuna ehtiyatların maya dəyəri;

165. Aşağıda müəssisənin hesablarının qalığı verilib: Alış – 30000 manat; Satılmış malların geri qaytarılması və ucuzlaşdırılması – 4000 manat; Alış zamanı endirimlər – 2500 manat; Alış zamanı ödənilən fraxt – 1875 manat Dövr ərzində əldə olunan malların maya dəyəri bərabərdir:

- 32500 manat;
- ✓ 29375 manat;
- 27875 manat;
- 21625 manat.

- 31875 manat;

166. Dövrün əvvəlinə ehtiyatların maya dəyəri üstəgəl alınmış malların maya dəyəri bərabərdir:

- Alınmış malların bazar qiyməti;
- Xalis alış;
- ✓ Satış üçün nəzərdə tutulan malların maya dəyəri;
- Bütün alınan malların maya dəyəri;
- Satılmış malların maya dəyəri;

167. Alış zamanı ödənilən fraxtın dəyəri:

- Alış hesabına görə kontrhesabdır;
- ✓ Əldə olunan malın maya dəyərinin artmasına gətirib çıxarır;
- Adətən kredit qalığına malik olur;
- Daimi hesabdır və kredit qalığına malik olur.
- Daimi hesabdır;

168. Konsiqnasiya müqaviləsinə görə:

- Malgöndərən (konsiqnator) mal üzrə mülkiyyət hüququna onun konsiqnatora yüklənməsi anına qədər malik olur;
- ✓ Malgöndərən (konsiqnator) mal üzrə mülkiyyət hüququna o satılan ana qədər malik olur;
- Konsiqnasiya şərtlərilə satılan mallar konsiqnatorun ehtiyatlarının tərkibinə daxil olur;
- Konsiqnator mal üzrə mülkiyyət hüququna malın onun sərəncamına keçdiyi andan malik olur və konsiqnasiya şərtlərilə satılan mallar konsiqnatorun ehtiyatlarının tərkibinə daxil olur.
- Konsiqnator mal üzrə mülkiyyət hüququna malın onun sərəncamına keçdiyi andan malik olur;

169. Əgər mal üzrə mülkiyyət hüququ təyinat nöqtəsində keçirsə, bu o deməkdir ki:

- Alıcı malın çatdırılma anına qədər mal üzrə mülkiyyət hüququna malik olur;
- ✓ Mal üzrə mülkiyyət hüququ mal çatdırılan yerə qədər satıcıda qalır;
- Mal çatdırılan ana qədər tərəflərin heç biri mülkiyyət hüququna malik olmur;
- Düzgün cavab yoxdur.
- Mal yolda olan zaman nəqliyyat müəssisəsi mal üzrə mülkiyyət hüququna malik olur;

170. İnventarizasiya zamanı bu və ya digər malın tərkibinə daxil olmasını müəyyən edən faktor hansıdır?

- Onun fiziki mövcudluğu;
- ✓ Həmin mala üzrə mülkiyyət hüququ;
- Alışın qiymətinin ödənilməsi və ya şdənilməməsi faktı;
- Düzgün cavab yoxdur.
- Menecerlərin peşəkar rəyi;

171. Müəssisə hesablar üzrə aşağıdakı qalıqlara malikdir: Satış – 1000000 manat Satılmış malların geri qaytarılması və ucuzlaşdırılması – 175000 manat Satış zamanı endirim – 25000 manat Satılmış malların maya dəyəri – 600000 manat Satışın rentabelliği nə qədərdir?

- 0
- ✓ 0
- 0
- 0
- 0

172. Əgər müəssisənin xalis gəliri 500000 manat, satılmış malların maya dəyəri 300000 manat olarsa, satışın rentabelliği nəyə bərabərdir?

- 0
- ✓ 0
- 0
- 0
- 0

173. Xalis alışın və alış zamanı ödənilən fraxtın ümumi yekunu nəyi əks etdirir?
- Satılmış malların maya dəyəri;
 - ✓ Alınmış malların maya dəyəri;
 - Satış üçün mövcud olan bütün malların maya dəyəri;
 - Düzgün cavab yoxdur.
 - Satış üçün nəzərdə tutulan malların maya dəyəri;
174. İstehsal müəssisələrində satışa tam hazır olan ehtiyatlar necə adlanır?
- Xammal;
 - ✓ Hazır məhsul;
 - Anbarda olan material;
 - Xammal və anbarda olan material
 - Bitməmiş istehsal
175. Mal ehtiyatları harada əks olunur?
- Mühasibat balansında əsas vəsaitlərin tərkibində;
 - ✓ Mühasibat balansında dövrüyyə aktivlərinin tərkibində;
 - Mühasibat balansında mallar satıla biləcək qiymətlərlə;
 - Maliyyə hesabatında öz əksini tapmır.
 - Sair xərclər kimi Mənfəət və zərərlər haqqında hesabatda;
176. Ticarət müəssisəsinin ümumi gəliri xalis gəlir və nə arasındakı fərqi təşkil edir?
- Əməliyyat xərci;
 - ✓ Satılmış malın maya dəyəri;
 - Satış üçün nəzərdə tutulan bütün malların maya dəyəri;
 - Düzgün cavab yoxdur.
 - Satış zamanı endirimlər;
177. Malların satışı zamanı satıcı tərəfindən ödənilən fraxt nəyin artmasına səbəb olur?
- Alıcının kommersiya xərclərinin;
 - ✓ Satıcının əməliyyat xərclərinin;
 - Satıcının gəlirinin kontrhesabı üzrə qalığın;
 - Düzgün cavab yoxdur.
 - Satıcının hesabatında əks olunan satılmış malların maya dəyərinin;
178. Ehtiyatların fasiləsiz uçotu metoduna əsasən satılmış malların maya dəyəri nə zaman əks olunmalıdır?
- Hər gün;
 - ✓ Bilavasitə satış zamanı;
 - Hər il;
 - Hər kvartal.
 - Hər ay;
179. Saatlıq tarif dərəcəsi və tabel üzrə işlənilmiş saatların miqdarına görə əmək haqqının hesablanması nəzərdə tutan əməyin ödənilməsi forması hansıdır?
- Tarifsiz
 - ✓ Sadə vaxtamuzd
 - Vaxtamuzd-mükafatlı
 - Akkord
 - Sadə işəmuzd
180. Verilmiş təhtəl hesab məbləğin əmək haqqından tutulması hansı mühasibat yazılışı ilə rəsmiləşdirilir?
- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 221 “Kassa”

- ✓ Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 244 “Təhtəlhəsab məbləğlər”
 - Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 233 “Qısamüddətli verilmiş borclar”
 - Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 538 “Digər qısamüddətli kreditör borcları”
 - Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 243 “Verilmiş qısamüddətli avanslar”
- 181.** İşçilərin əmək haqqından zay məhsula görə itki məbləğinin tutulması hansı mühasibat yazılışı ilə rəsmiləşdirilir?
- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 711 “Kommersiya xərcləri”
 - ✓ Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 204 “Hazır məhsul”
 - Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 201 “Material ehtiyatları”
 - Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 205 “Mallar”
 - Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 523 “Digər məcburi ödənişlər üzrə öhdəliklər”
- 182.** Əmək haqqından verilmiş borc məbləğinin tutulması hansı mühasibat yazılışı ilə rəsmiləşdirilir?
- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 221 “Kassa”
 - ✓ Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 233 “Qısamüddətli verilmiş borclar”
 - Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 244 “Təhtəlhəsab məbləğlər”
 - Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 538 “Digər qısamüddətli kreditör borcları”
 - Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 243 “Verilmiş qısamüddətli avanslar”
- 183.** Əvvəl verilmiş avans məbləğinin əmək haqqından tutulması hansı mühasibat yazılışı ilə rəsmiləşdirilir?
- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 233 “Qısamüddətli verilmiş borclar”
 - Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 221 “Kassa”
 - Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 244 “Təhtəlhəsab məbləğlər”
 - ✓ Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 243 “Verilmiş qısamüddətli avanslar”
 - Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 538 “Digər qısamüddətli kreditör borcları”
- 184.** Əskik gələn material ehtiyatlarının dəyərinin əmək haqqından tutulması hansı mühasibat yazılışı ilə rəsmiləşdirilir?
- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 761 “Fövqəladə xərclər”
 - ✓ Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 201 “Material ehtiyatları”
 - Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 202 “İstehsal xərcləri”
 - Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 538 “Digər qısamüddətli kreditör borcları”
 - Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 711 “Kommersiya xərcləri”
- 185.** Dövlət Sosial Müdafiə Fondunun vəsaiti hesabına müvəqqəti əmək qabiliyyətinin itirilməsinə görə müavinət hesablanması hansı mühasibat yazılışı ilə rəsmiləşdirilir?
- Dt 761 “Fövqəladə xərclər”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
 - ✓ Dt 522 “Sosial sığ2 və təminat üzrə öhdəliklər”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
 - Dt 611 “Sair əməliyyat xərcləri”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
 - Dt 202 “İstehsal xərcləri”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
 - Dt 711 “Kommersiya xərcləri”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
- 186.** İstehsal ehtiyatlarının müəssisənin anbarına gətirilməsi ilə əlaqədar işçilərə əmək haqqı hesablanması hansı mühasibat yazılışı ilə rəsmiləşdirilir?
- Dt 103 “Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
 - ✓ Dt 201 “Material ehtiyatları”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
 - Dt 761 “Fövqəladə xərclər”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
 - Dt 202 “İstehsal xərcləri”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
 - Dt 111 “Torpaq, tikili və avadanlıq – Dəyər”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
- 187.** Təsərrüfat üsulu ilə işləri yerinə yetirərkən əsas vəsait obyektlərinin tikintisi ilə əlaqədar işçilərin əmək haqqının ödənilməsi hansı mühasibat yazılışı ilə rəsmiləşdirilir?
- Dt 103 “Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
 - ✓ Dt 113 “Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”

- Dt 611 “Digər əməliyyat xərcləri”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
- Dt 202 “İstehsal xərcləri”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
- Dt 111 “Torpaq, tikili və avadanlıq – Dəyər”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”

188. İşçi heyətinin əmək haqqının deponentləşdirilməsi zamanı hansı mühasibat yazılışı tərtib olunur?

- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 522 “Sosial sığ2 və təminat üzrə öhdəliklər”
- ✓ Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 538 “Digər qısamüddətli kreditör borcları”
- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 521 “Vergi öhdəlikləri”
- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 523 “Digər məcburi ödənişlər üzrə öhdəliklər”
- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 223 “Bankdakı hesablaşma hesabı”

189. Vahid sosial vergi üzrə hesablaşmaların uçotu üçün hansı hesab nəzərdə tutulub?

- 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
- ✓ 522 “Sosial sığ2 və təminat üzrə öhdəliklər”
- 523 “Digər məcburi ödənişlər üzrə öhdəliklər”
- 538 “Digər qısamüddətli kreditör borcları”
- 521 “Vergi öhdəlikləri”

190. İnzibati-idarə heyətinə əmək haqqının hesablayarkən 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar” hesabının krediti hansı hesabın debetlə müxəbirələşir?

- 711 “Kommersiya xərcləri”
- ✓ 721 “İnzibati xərclər”
- 751 “Maliyyə xərcləri”
- 202 “İstehsalat ehtiyatları”
- 761 “Fövqəladə xərclər”

191. Müvəqqəti əmək qabiliyyətini itirməyə görə verilən müavinətin məbləği asılıdır:

- Həmkarlar təşkilatına üzvlükdən
- ✓ İş stajından və 2 əmək haqqından
- 2 əmək haqqından
- Həmkarlar təşkilatına üzvlükdən və iş stajından
- İş stajından

192. Müəssisənin hesablaşma hesabından fəhlə və qulluqçuların əmək haqqının köçürülməsi hansı mühasibat yazılışı ilə rəsmiləşdirilir?

- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 222 “Yolda olan köçürmələr”
- ✓ Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 223 “Bankdakı hesablaşma hesabı”
- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 221 “Kassa”
- Dt 223 “Bankdakı hesablaşma hesabı”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 225 “Pul vəsaitlərinin ekvivalentləri”

193. Müəssisənin kassasından nağd qaydada işçilərin əmək haqqının ödənilməsi hansı mühasibat yazılışı ilə rəsmiləşdirilir?

- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 521 “Vergi öhdəlikləri”
- Dt 221 “Kassa”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 225 “Pul vəsaitlərinin ekvivalentləri”
- ✓ Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 221 “Kassa”
- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 223 “Bankdakı hesablaşma hesabı”

194. Sosial sığ2 və təminat üzrə (3%) məcburi ödənişlər tutulan zaman hecə mühasibat yazılışı tərtib olunur?

- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 901 “Cari mənfəət vergisi üzrə xərclər”
- ✓ Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 522 “Sosial sığ2 və təminat üzrə öhdəliklər”
- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 523 “Digər məcburi ödənişlər üzrə öhdəliklər”
- Dt 522 “Sosial sığ2 və təminat üzrə öhdəliklər”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 521 “Vergi öhdəlikləri”

- 195.** Əmək haqqından gəlir vergizinin tutulması hansı mühasibat yazılışı ilə rəsmiləşdirilir?
- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 901 “Cari mənfəət vergisi üzrə xərclər”
 - ✓ Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 521 “Vergi öhdəlikləri”
 - Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 523 “Digər məcburi ödənişlər üzrə öhdəliklər”
 - Dt 901 “Cari mənfəət vergisi üzrə xərclər”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
 - Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 902 “Təxirə salınmış mənfəət vergisi üzrə xərclər”
- 196.** İstehsalat işçilərinə əmək haqqının hesablanması zamanı hansı mühasibat yazılışı tərtib olunur?
- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 711 “Kommersiya xərcləri”
 - Dt 701 “Satışın maya dəyəri”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
 - ✓ Dt 202 “İstehsal xərcləri”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
 - Dt 711 “Kommersiya xərcləri”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
 - Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 202 “İstehsal xərcləri”
- 197.** Əməyin ödənilməsinin əsas formaları hansılardır?
- Əsas və vaxtamuzd
 - ✓ Vaxtamuzd və işəmuzd
 - İşəmuzd və əlavə
 - Vaxtamuzd və əlavə
 - Əsas və əlavə
- 198.** Gecə vaxtı yerinə yetirilən işlərə görə ödənilən əmək haqqına əlavə ödəmələrin minimum həddi kim tərəfindən təyin edilir?
- Müəssisə rəhbəri
 - ✓ Azərbaycan Respublikasının Hökuməti
 - Azərbaycan Respublikası Maliyyə Nazirliyi
 - Əmək müqaviləsi (sazişi)
 - Kollektiv müqaviləsi
- 199.** Müəssisə işçilərin məzuniyyət haqqı üçün ehtiyatı hansı mənbə hesabına yaradır?
- Bölüşdürülməmiş mənfəət
 - ✓ Məhsulun (işin, xidmətin) maya dəyəri
 - Əlavə kapital
 - Xalis mənfəət
 - Nizamnamə və ehtiyat kapitalı
- 200.** Normal iş şəraitindən kənarlaşmaya nə aiddir?
- İstirahət günlərində iş
 - ✓ İşçinin təqsiri olmadan baş vermiş boşdayanmalar
 - Bayram günlərində iş
 - Süd əmizdirən anaların işində fasilələr
 - İş vaxtından əlavə iş
- 201.** Vahid sosial verginin hesablanması nəyin faizi olaraq həyata keçirilir?
- Məhsul (iş, xidmət) istehsalına çəkilən xərc məbləğinin
 - ✓ Hesablanmış əmək haqqı məbləğinin
 - Xalis mənfəət məbləğinin
 - Ümumi mənfəət məbləğinin
 - Məhsul (iş, xidmət) satışından əldə olunan gəlirin həcmi
- 202.** Hasilatın uçotu və işəmuzd işçilərə əmək haqqının hesablanması hansı sənədlərə əsasən aparılır?
- Hasilatın uçotu cədvəlləri və şəxsi hesaba

- ✓ Xüsusi işə görə naryad, marşrut vərəqəsi və hasilatın uçotu cədvəllərinə
- Şəxsi hesab və hesablaşma cədvəlinə
 - Hesablaşma və ödəniş cədvəlinə
 - Marşrut vərəqəsi və şəxsi hesaba
203. İşçilərə əmək haqqının hesablanması və nəzarət edilməsi üçün hasilatın uçotu cədvəllərindən hansı istehsalatlarda istifadə olunur?
- Seriyalı
 - ✓ Kütləvi
 - Kütləvi və seriyalı
 - Düzgün cavab yoxdur
 - Fərdi
204. Hasilatın uçotu və işəməz işçilərə əmək haqqının hesablanması üçün marşrut vərəqlərindən hansı istehsalatlarda istifadə olunur?
- Kütləvi
 - ✓ Seriyalı
 - Kütləvi və seriyalı
 - Düzgün cavab yoxdur
 - Fərdi
205. Hasilatın uçotu və işəməz işçilərə əmək haqqının hesablanması üçün naryadlardan hansı istehsalatlarda istifadə olunur?
- Kütləvi
 - ✓ Fərdi
 - Kütləvi və seriyalı
 - Düzgün cavab yoxdur
 - Seriyalı
206. İş vaxtı rejiminə əməl olunmasına nəzarət edilməsi və əmək haqqının hesablanması üçün hansı sənəddən istifadə olunur?
- Hesablaşma-ödəniş cədvəli
 - ✓ İş vaxtından istifadənin uçotu və əmək haqqının hesablanması tabeli
 - Hesablama cədvəli
 - Şəxsi hesab
 - Ödəniş cədvəli
207. İşçinin müəssisənin bir şöbəsindən başqa şöbəsinə köçürülməsi hansı sənədlə rəsmiləşdirilir?
- Şəxsi hesab
 - ✓ İşçinin başqa işə köçürülməsi haqqında əmr (sərəncam)
 - İşçinin iş qəbulu haqqında əmr (sərəncam)
 - İş vaxtından istifadənin uçotu tabeli
 - Hesablaşma-ödəniş cədvəli
208. Əmək müqaviləsi ilə yeni işə götürülmüş işçilərin uçotu üçün əsas sənəd hansıdır?
- Şəxsi hesab
 - ✓ İşçinin iş qəbulu haqqında əmr (sərəncam)
 - İş vaxtından istifadənin uçotu tabeli
 - İşçinin başqa işə köçürülməsi haqqında əmr (sərəncam)
 - Hesablaşma-ödəniş cədvəli
209. Hazır məhsulun satış yerlərinə çatdırılması ilə əlaqədar olan kommersiya xərclərinin silinməsi aşağıdakı mühasibat yazılışı ilə əks etdirilir:
- D-t 202 "İctehsalat xərcləri", K-t 711 "Kommersiya xərcləri"
 - D-t 801 "Ümumi mənfəət", K-t 701 "Satışın maya dəyəri"
 - D-t 601 "Satış", K-t 711 "Kommersiya xərcləri"
 - ✓ D-t 801 "Ümumi mənfəət", K-t 711 "Kommersiya xərcləri"

- D-t 204 “Hazır məhsul”, K-t 731 “Sair əməliyyat xərcləri”

210. İnzibati xərclərin silinməsi mühasibat uçotunda aşağıdakı yazılışla əks etdirilir.

- D-t 202 “İctehsalat xərcləri”, K-t 721 “İnzibati xərclər”
- düzgün cavab yoxdur;
- D-t 204 “Hazır məhsul”, K-t 721 “İnzibati xərclər”
- ✓ D-t 801 “Ümumi mənfəət”, K-t 721 “İnzibati xərclər”
- D-t 701 “Satışın maya dəyəri”, K-t 721 “İnzibati xərclər”

211. Məhsul istehsalına, görülmüş işlərə, göstərilmiş xidmətlərə dolayı xərclər dedikdə nə başa düşülür.

- bir neçə qrup eyni növ məhsulun hazırlanması ilə əlaqədar olan xərclər;
- bütün cavablar düzdür;
- ayrı-ayrı növ məhsul istehsalı ilə əlaqədar olan xərclər;
- ✓ müəssisənin istehsal bölmələrində istehsalın təşkili ilə əlaqədar olan
- istehsal xərclərinin bütün siyahısı;

212. Müəssisənin işgüzar aktivliyi istehsal xərclərinə müasibətinə görə (məhsul istehsalı, görülmüş işlərin, göstərilmiş xidmətlərin həcminə) görə bölünürlər.

- bir elementli və kompleks xərclərə;
- daimi və kompleks xərclərə;
- şərti daimi və şərti dəyişən xərclərə;
- ✓ daimi və dəyişən xərclərə;
- məhsuldar və qeyri məhsuldar xərclərə;

213. Aşağıda sadalanan adi fəaliyyət növləri üzrə hansı xərclərin mühasibat uçotunda əhəmiyyətli xərclər kimi tanına bilər.

- təsərrüfat müqavilələrinin pozulması ilə əlaqədar ödənilən cərimələr;
- şirkətlərin nizamnamə kapitalında iştirakı ilə əlaqədar olan xərclər;
- məhsul buraxılışı ilə əlaqədar olan xərclər;
- əməliyyat icarəsi üzrə ödənilən icarə haqqı ilə əlaqədar olan xərclər;
- ✓ məhsul buraxılışı ilə əlaqədar olan xərclər; əməliyyat icarəsi üzrə ödənilən icarə haqqı ilə əlaqədar olan xərclər; başqa şirkətlərin nizamnamə kapitalında iştirakı ilə əlaqədar olan xərclər;

214. Sair əməliyyat xərclərinin tərkibində aşağıdakı xərclər əks etdirilir.

- ziyanın işçi tərəfindən ödənilməsi;
- obyektlərin köhnəlməsi ilə əlaqədar olaraq onların sökülməsi nəticəsində əldə olunan material qiymətlilərinin mədaxil edilməsi üzrə xərclər;
- ✓ təbii fəlakət, yanğın, qəzalar ilə əlaqədar və s. xərclər;
- yanğın nəticələrini aradan qaldırmaq üçün bankda olan hesablaşma və digər hesablara pul vəsaitlərinin mədaxil edilməsi ilə əlaqədar xərclər;
- bütün cavablar düzdür.

215. Bir elementli xərclər aşağıdakı xərclərin tərkibinə daxildir:

- kalkulyasiya maddələri üzrə xərclərin;
- tam maya dəyərində əks olunmuş xərclərin;
- düzgün cavab yoxdur;
- istehsal maya dəyərində əks olunmuş xərclərin;
- ✓ iqtisadi elementlər üzrə xərclərin;

216. Məhsulun maya dəyərinə daxil edilmə üsuluna görə istehsal xərcləri bölünür:

- planlaşdırılmış və planlaşdırılmamış xərclərə;
- bir elementli və kompleks xərclərə;
- daimi və dəyişən xərclərə;
- istehsal və qeyri istehsal xərclərinə;
- ✓ birbaşa və dolayı xərclərə;

- 217.** Maliyyə (mühasibat) uçotu məqsədlər üçün xərclərin tanınmasının əsasında hansı prinsip qoyulmuşdur?
- təsərrüfat fəaliyyəti faktlarının vaxtla müəyyənləşdirilməsi;
 - ✓ təsərrüfat fəaliyyətini faktlarının vaxtla müəyyənləşdirilməsi; hesablama
 - əhəmiyyətlik;
 - hesablama metodu ilə uçot;
 - etibarlılıq, tamlıq;
- 218.** Sair əməliyyat xərclərinə aiddir.
- yenidənqiymətləndirmədən olan zərərlər;
 - ✓ bütün cavablar düzdür;
 - hesabat ili ərzində müəyyən edilmiş keçən illərin zərərləri;
 - torpaqların, tikintilərin, avadanlıqların və sair uzunmüddətli aktivlərin satışı ilə əlaqədar olan xərclər;
 - cərimələr və sair analoji ödənişlər;
- 219.** Xərclər tanınır:
- kapitalda dəyişikliklər haqqında hesabatda;
 - heç bir cavab düz deyil;
 - pul vəsaitlərinin hərəkəti haqqında hesabatda;
 - ✓ mənfəət və zərər haqqında hesabatda;
 - balansda;
- 220.** 701 “Satışın maya dəyəri” hesabının debet dövrüyyəsində əks etdirilir:
- məhsul satışının maya dəyərində əks etdirilən birbaşa material xərcləri;
 - kommersiya xərcləri;
 - istehsal aktivlərinin amortizasiyası ;
 - ✓ məhsul satışının maya dəyərində əks etdirilən birbaşa material xərcləri, istehsalat fəhlələrinin birbaşa əmək haqqı xərcləri, istehsal aktivlərinin amortizasiyası ;
 - istehsalat fəhlələrinin birbaşa əmək haqqı xərcləri;
- 221.** Məhsul, mal və xidmət satışından əldə olunan gəlirlər hansı hesabın kreditində əks etdirilir.
- 611 “Sair əməliyyat gəlirləri”;
 - 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)”;
 - 341 “Hesabat dövrünün xalis mənfəəti (zərəri)”;
 - ✓ 601 “Satış”;
 - 631 “Maliyyə gəlirləri”;
- 222.** Malların satılmasında göstərdiyi xidmətlər üçün komissioner-təşkilat tərəfindən alınacaq komission-mükafatın məbləği əks etdirilmişdir:
- Düzgün cavab yoxdur;
 - D-t 212 “Törəmə (asılı) müəssisələrin dısamüddətli debitor borcları”; K-t 611 “Sair əməliyyat gəlirləri”;
 - D-t 211 “Alıcıların və sifarişçilərin dısamüddətli debitor borcları”; K-t 601 “Satış”;
 - D-t 217 “Digər dısamüddətli debitor borcları”; K-t 801 “Ümumi mənfəət (zərər)”;
 - ✓ D-t 217 “Digər dısamüddətli debitor borcları”; K-t 601 “Satış”;
- 223.** Başqa müəssisələrin fəaliyyətində iştirakı zamanı yaranan gəlirlərin hesablanması mühasibat uçotunda aşağıdakı yazılışlarla əks etdirilir:
- D-t 211 “Alıcıların və sifarişçilərin dısamüddətli debitor borcları”; K-t 801 “Ümumi mənfəət (zərər)”;
 - bütün cavablar düzdür;
 - D-t 211 “Kassa”; K-t 217 “Digər dısamüddətli debitor borcları”;
 - D-t 223 “Bankdakı hesablaşma hesabı”; K-t 211 “Alıcıların və sifarişçilərin dısamüddətli debitor borcları”;
 - ✓ D-t 217 “Digər dısamüddətli debitor borcları”; K-t 631 “Maliyyə gəlirləri”;
- 224.** Sair əməliyyat gəlirlərinə aid deyil:

- Amortizasiya olunan aktivlərin yenidən qiymətləndirilməsi məbləğləri;
- Fəaliyyətin dayandırıldığına görə mənfəət.
- Pul vəsaitlərindən istifadəsinə görə faiz məbləğləri;
- ✓ Bütün cavablar düzdür;
- İddia müddəti keçməmiş deponent borcları məbləğləri

225. Sair əməliyyat gəlirlərinə aiddir:

- əməliyyat icarəsi üzrə gəlir;
- düzgün cavab yoxdur;
- ✓ aktivlərin əvəzsiz alınmasından olan gəlirlər;
- reklam xidmətlərindən imtina etdikdə yaranan gəlir;
- proqram təminatının satışından əldə olunan gəlir;

226. Digər təşkilatlarda iştirak ilə bağlı gəlir, əldə edilmədən olan aşağıdakı gəlirdir:

- bütün cavablar düzdür;
- hüquqi şəxs yaratmadan birgə fəaliyyətdən olan gəlirlərdir;
- törəmə şirkətdən olan gəlir;
- geri alınmış xüsusi səhmlərin təkrar yerləşdirilməsindən olan gəlirlərdir;
- ✓ təsis sənədlərində göstərilən müddətdə digər müəssisələrin səhmlərinin əldə

227. Gəlir mühasibat uçotunda pul ifadəsində hesablanmış aşağıdakı məbləğdə əks etdirilir:

- ✓ pul vəsaitləri, əmlak, debitor borcları
- pul vəsaitləri, qiymətli kağızların nominal dəyəri, investorların qoyuluşları məbləğində;
- düzgün cavab yoxdur
- pul vəsaitləri, əmlak məbləğində;
- pul vəsaitlərinin, mübadilə müqaviləsi şərtləri əsasında öz əmlakının verilməsi üzrə öhdəliklər yerinə yetirilmədən daxil olan əmlakın, qiymətli kağızların məbləğində;

228. Aktivlər malik olma hüququna əsasən yaranan gəlirlər o zaman tanınır ki:

- ✓ sövdələşmə ilə əlaqədar olan iqtisadi faydanın kommersiya təşkilatına daxil olması ehtimalı böyükdür, sövdələşmədən olan gəlirlərin məbləği ehtibarlı şəkildə qiymətləndirilə bilər;
- sövdələşmədən olan gəlirlərin məbləği ehtibarlı şəkildə qiymətləndirilə bilər;
- sövdələşmədən pul vəsaiti kommersiya təşkilatlarına daxil olacaqdır;
- sövdələşmə ilə əlaqədar olan iqtisadi faydanın kommersiya təşkilatına daxil olması ehtimalı böyükdür;
- həmin aktivlərdən pul vəsaitləri bankda olan hesablara daxil olmuşdur;

229. Müqavilənin xarakterindən asılı olaraq onun başa çatdırılması kimi aşağıdakılar tanına bilər:

- hesabatın tərtibi tarixinə çəkilmiş xərclərin müqavilə üzrə gözlənilən xərclərə mütənasib olaraq aid edilməsi;
- görülmüş işlər haqqında hesabatda;
- hesabatın tərtib olunma tarixinə xidmətlərin ümumi həcminə nisbətən göstərilmiş xidmətlərin faizlə həcmi;
- ✓ görülmüş işlər haqqında hesabatlar, hesabatların tərtib olunma tarixinə xidmətlərin ümumi həcminə nisbətən göstərilmiş xidmətlərin faizlə həcmi, hesabatın tərtibi tarixinə çəkilmiş xərclərin müqavilə üzrə gözlənilən xərclərə mütənasib olaraq aid edilməsi;
- avans şəklində daxil olan pul vəsaitləri;

230. Gəlir – bu deməkdir:

- şirkət tərəfindən edilən istənilən ticarət və topdansa satış güzəştləri nəzərə alınmaqla alınmış, yaxud gözlənilən əvəzetmənin ədalətli dəyəri ilə qiymətləndirilən ümumi daxilolmalar;
- şirkətin adi fəaliyyət prosesində iqtisadi faydaların daxil olması, hansı ki, kapitalın artmasına gətirib çıxarır;
- ƏDV və satış vergisi daxil edilmədən şirkətin mütəmadi gəlirləri;
- ✓ bütün cavablar düzdür;
- səhmdarların qoyuluşları ilə əlaqədar olmayan adi fəaliyyət növündə ümumi iqtisadi faydaların daxil olması;

231. Məhsul (iş, xidmət) satışından gələn gəlirlərin tanınması hansı yazılışlarla əks etdirilir?

- bütün cavablar düzdür;
- D-t 217 “Digər dışamüddətli debitor borcları”, K-t 601 “Satış”
- D-t 611 “Sair əməliyyat gəlirləri”, K-t 217 “Digər dışamüddətli debitor borcları”;
- ✓ D-t 211 “Alıcıların və sifarişçilərin dışamüddətli debitor borcları”, K-t 601 “Satış”;
- D-t 211 “Alıcıların və sifarişçilərin dışamüddətli debitor borcları”, K-t 611 “Sair əməliyyat gəlirləri”;

232. Lazım olmayan materialların satışında gələn gəlir aşağıdakı hesablarda əks etdirilir:

- 621 “Fəaliyyətin dayandırılmasından gəlirlər”
- 631 “Maliyyə gəlirləri”;
- 611 “Sair əməliyyat gəlirləri”;
- düzgün cavab yoxdur.
- ✓ 601 “Satış” (subhesab 601-1 “Malların satışı”)

233. Əsas əməliyyat fəaliyyətindən gəlirlər aşağıdakı hesablarda əks etdirilir.

- düzgün cavab yoxdur;
- bütün cavablar düzdür;
- ✓ 601” Satış; 602” Satılmış malların qaytarılması və ucuzlaşdırılması; 603 “Verilmiş güzəştlər;
- 631 “Maliyyə gəlirləri”;
- 611 “Sair əməliyyat gəlirləri”;

234. Mühasibat uçotunda sair əməliyyat gəlirlərin tərkibində tanınır.

- İddia müddəti keçmiş olan deponent və kreditor borclarının silinməsindən olan gəlirlər
- Müqavilə şərtləri pozulduğuna görə alınmış cərimələr, peniyalar və sair analogi məbləğlər;
- Uzunmüddətli amortizasiya olunan aktivlərin satışından gəlir;
- Amortizasiya olunmayan aktivlərin yenidən qiymətləndirilməsindən əmələ gələn gəlir;
- ✓ Bütün cavablar düzdür;

235. Debitor borclarının daxil olması məbləği aşağıdakılar nəzərə alınmaqla müəyyən edilir:

- Müəssisə tərəfindən alınacaq aktivin dəyərindən asılı olaraq öhdəliklərin dəyişilməsi nəzərə alınmaqla;
- Xarici ticarət kontraktları üzrə alıcılara yüklənib göndərilmiş məhsuldan pul gəlirinin müəyyən olunmamış məbləği nəzərə alınmaqla;
- Müqaviləyə əsasən müəssisəyə verilən bütün güzəştlər nəzərə alınmaqla;
- Ödəniş xarici valyutaya ekvivalent məbləğdə manatla aparıldığı halda yaranan məbləğ fərqləri nəzərə alınmaqla;
- ✓ Müqaviləyə əsasən müəssisəyə verilən bütün güzəştlər, ödəniş xarici valyutaya ekvivalent məbləğdə manatla aparıldığı halda qaranan məbləğ fərqləri, müəssisə tərəfindən alınacaq aktivin dəyərindən asılı olaraq öhdəliklərin dəyişilməsi nəzərə alınmaqla;

236. Hansı gəlirlər əsas əməliyyat gəlirlərinə aiddir?

- ✓ məhsul və mal satışından əldə olunan gəlirlər, göstərilmiş xidmətlərə görə əldə olunan gəlirlər, podrat müqavilələri üzrə gəlirlər;
- əsas vəsaitlər satışından əldə olunan gəlirlər;
- məhsul və mal satışından əldə olunan gəlirlər;
- göstərilmiş xidmətlərə görə əldə olunan gəlirlər;
- podrat müqavilələri üzrə gəlirlər;

237. Mühasibat üçotu məqsədləri üçün gəlirlərin müəyyən edilməsinin əsasında hansı prihsip qoyulmuşdur;

- əhəmiyyətliklik;
- bütün cavablar düzdür;
- ehtiyatlılıq;
- ✓ təsərrüfat fəaliyyətinin vaxta görə (hesablama metoduna görə) müəyyən etmək;
- dürüstlük və tamlıq;

238. MMUS 1 “Maliyyə hesabatlarının təqdimatı üzrə hesabat” uyğun olaraq mahiyyəti üzrə xərclərə aşağıdakı maddələr daxil edilməlidir.

- hazır məhsul və bitməmiş istehsal ehtiyatlarında dəyişikliklər
- işçi heyəti üzrə xərclər;
- material ehtiyatlarının istifadə olunması;

- ✓ bütün cavablar düzdür;
 - müəssisələrin görülmüş və kapitallaşdırılmış işləri;
- 239.** Mənfəət və zərər haqqında hesabatda xərclər tanınır: (Sürət 31.05.2011 15:37:32)
- mənfəət tanındıqdan sonra;
 - bütün cavablar düzdür;
 - aktivlər tanındıqdan sonra;
 - öhtəliklər tanındıqdan sonra;
 - ✓ gəlirlər tanındıqdan sonra;
- 240.** Mənfəət və zərər haqqında hesabatda “Satışın maya dəyəri” maddəsində aşağıdakı xərclər əks olunmalıdır. (Sürət 31.05.2011 15:37:30)
- birbaşa əmək haqqı xərcləri;
 - dolayı (üstəlik) istehsal xərcləri;
 - kommersiya xərcləri;
 - ✓ birbaşa material xərcləri; birbaşa əmək haqqı xərcləri; dolayı (üstəlik) istehsal xərcləri;
 - birbaşa material xərcləri;
- 241.** Xərclər mənfəət və zərərlər haqqında hesabatda o zaman tanınır ki, aşağıdakıları etibarlı şəkildə ölçmək mümkün olsun: (Sürət 31.05.2011 15:37:27)
- borclar üzrə xərclərin kapitallaşdırılması nəticəsində öhdəliklərin artmasını;
 - aktivlərin artması, yaxud öhdəliklərin azalmasını;
 - aktivlərin azalmasını;
 - öhdəliklərin artmasını;
 - ✓ aktivlərin azalması və öhdəliklərin artmasını;
- 242.** Funksional təyinatına görə məsrəflərin tərkibi xərclərin aşağıdakı bölgüsü ilə müəyyənləşir. (Sürət 31.05.2011 15:37:24)
- birbaşa və dolayı xərclərə;
 - düzgün cavab yoxdur;
 - relevant və qeyri relevant xərclərə;
 - ✓ dəyişən və daimi xərclərə;
 - birbaşa dəyişən və birbaşa dolayı xərclərə;
- 243.** Aşağıdakı əməliyyatlarla bağlı aktivlərin təsərrüfatdan çıxması müəssisənin xərcləri kimi tanınmır: (Sürət 31.05.2011 15:37:18)
- uzun müddətli aktivlərin əldə edilməsi və yaradılması;
 - ehtiyatlar üçün əvvəlcədən ödənişlər, həmçinin anoloji əməliyyatlar üçün
 - yenidən satış üçün nəzərdə tutulmayan səhmdar cəmiyyətlərinin səhmləri və digər qiymətli kağızların əldə edilməsi;
 - ✓ bütün cavablar düzdür;
 - başqa müəssisələrin və şirkətlərin nizamnamə kapitalına qoyuluşlar;
- 244.** Adi fəaliyyət növləri üzrə xərclərkimi aşağıdakılar tanınır. (Sürət 31.05.2011 15:37:11)
- məhsul istehsalı və satışı, görülmüş işlər və göstərilmiş xidmət, malların əldə edilməsi və satışı ilə əlaqədar olan xərclərdir; əsas vəsaitlərin istifadə olunmayan obyektlərin satışı ilə əlaqədar olan xərclər;
 - dividendlərin və qiymətli kağızlar üzrə faizlərin ödənilməsi ilə əlaqədar olan xərclər;
 - məhsul istehsalı və satışı, görülmüş işlər və göstərilmiş xidmət, malların əldə edilməsi və satışı ilə əlaqədar olan xərclər;
 - məhsul istehsalı və satışı, görülmüş işlər və göstərilmiş xidmətlərlə əlaqədar məhsul istehsalı, görülmüş işlərin, göstərilmiş xidmətlərlə əlaqədar olan xərclər; məhsul istehsalı və satışı, görülmüş işlərin, göstərilmiş xidmətlər, malların əldə edilməsi və satışı ilə əlaqədar olan xərclər; dividendlərin və qiymətli kağızlar üzrə faizlərin ödənilməsi ilə əlaqədar olan xərclər;
 - ✓ məhsul istehsalı və satışı, görülmüş işlər və göstərilmiş xidmətlərlə əlaqədar məhsul istehsalı, görülmüş işlərin, göstərilmiş xidmətlərlə əlaqədar olan xərclər; məhsul istehsalı və satışı, görülmüş işlərin, göstərilmiş xidmətlər, malların əldə edilməsi və satışı ilə əlaqədar olan xərclər; dividendlərin və qiymətli kağızlar üzrə faizlərin ödənilməsi ilə əlaqədar olan xərclər;
- 245.** Rezidentlərin xarici valyutada əldə etdiyi gəlirin hansı hissəsi məcburi satışa təqdim edilməlidir?
- 0
 - 0
 - 0
 - ✓ Düzgün cavab yoxdur

- 0

246. Valyuta hesabındakı pul vəsaitinin manata çevrilməsi hansı tarixə həyata keçirilir?
- AR Mərkəzi Bankının kursunun dəyişdiyi tarixə
 - Pul vəsaitlərinin hesaba daxil edilməsi və hesabdan silinməsi tarixinə
 - Pul vəsaitlərinin hesaba daxil edilməsi və hesabdan silinməsi, eləcə də maliyyə hesabatının hazırlanması tarixinə
 - Maliyyə hesabatının hazırlanması tarixinə
 - ✓ Xarici valyuta ilə əməliyyatın aparılması, maliyyə hesabatının hazırlanması, eləcə də AR Mərkəzi Bankının kursunun dəyişdiyi tarixə
247. Hesablaşma hesabından baş vermiş vergi pozuntusuna görə cərimə ödənilmişdir əməliyyatı hansı yazılışla rəsmiyyətə salınır:
- Dt 801 “Ümumi mənfəət (zərər)”, Kt 223 “Bank hesablaşma hesabları”
 - Düzgün cavab yoxdur
 - Dt 731 “Sair əməliyyat xərcləri”, Kt 223 “Bank hesablaşma hesabları”
 - ✓ Dt 801 “Ümumi mənfəət (zərər)”, Kt 521 “Vergi öhdəlikləri” – Dt 521 “Vergi öhdəlikləri”, Kt 223 “Bank hesablaşma hesabları”
 - Dt 521 “Vergi öhdəlikləri”, Kt 223 “Bank hesablaşma hesabları”
248. Hansı halda ödəniş tələbnaməsi bank tərəfindən qəbul olunur?
- Hesablaşma hesabında pulun olub-olmamasından asılı olmayaraq
 - Bank overdraftının şərtlərinə əsasən
 - Yalnız hesablaşma hesabında pul olduğu zaman
 - Hesablaşma hesabında və ya açıq kredit xəttində pul vəsaitləri olduğu zaman
 - ✓ Yalnız hesablaşma hesabında pul olduğu zaman və bank overdraftının şərtlərinə əsasən
249. Aşağıdakılardan hansı nağdsız hesablaşmalara aiddir?
- Çeklər
 - Ödəniş tələbnaməsi ilə
 - İnkasso üzrə
 - ✓ Çeklər, inkasso üzrə, ödəniş tələbnaməsi ilə
 - Veksellər
250. İnkassator vasitəsilə gəlirin banka təhvil verilməsi hansı mühasibat yazılışı ilə rəsmiyyətə salınır?
- Dt 223 “Bank hesablaşma hesabları”, Kt 221 “Kassa”
 - Bütün cavablar düzdür.
 - Dt 224 “Tələblərə əsasən verilən digər bank hesabları”, Kt 221 “Kassa”
 - ✓ Dt 222 “Yolda olan pul köçürmələri”, Kt 221 “Kassa”
 - Dt 225 “Pul vəsaitlərinin ekvivalentləri”, Kt 223 “Bank hesablaşma hesabları”
251. Təsisçi-fiziki şəxslərdən alınmış müəssisə səhmlərinin nağd ödənilməsi zamanı hansı mühasibat yazılışı verilir?
- Dt 801 “Ümumi mənfəət (zərər)”, Kt 221 “Kassa”
 - Dt 321 “Geri alınmış kapital (səhmlər)”, Kt 223 “Bank hesablaşma hesabları”
 - Dt 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)”, Kt 221 “Kassa”
 - ✓ Dt 321 “Geri alınmış kapital (səhmlər)”, Kt 221 “Kassa”
 - Dt 301 “Nominal (nizamnamə) kapital”, Kt 221 “Kassa”
252. Müəssisənin təsisçi-işçilərinə kassadan dividendlər ödənilməsi zamanı hansı mühasibat yazılışı verilir?
- Dt 534 “Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditör borcları”, Kt 221 “Kassa”
 - ✓ Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 221 “Kassa”
 - Dt 537 “Faizlər üzrə qısamüddətli kreditör borcları”, Kt 221 “Kassa”
 - Düzgün cavab yoxdur
 - Dt 538 “Digər qısamüddətli kreditör borcları”, Kt 221 “Kassa”
253. Aşağıdakılardan hansı kassa kitabının doldurulması üçün əsas ola bilər?

- Təhtəli hesab şəxslərin avans hesabı
 - Ezamiyyət xərcləri üçün kassadan təhtəli hesab məbləğin verilməsi üçün ərizə
 - ✓ Kassa mədaxil və məxaric orderləri
 - Kassa məxaric orderi
 - Kassa mədaxil orderi
- 254.** Müəssisə tərəfindən çeklə bankdan alınan pul vəsaiti hara xərclənir?
- Təyin olunmuş məbləğ limitində malsatan və podratçılarla hesablaşmalara
 - Təsərrüfat avadanlığının alınmasına
 - ✓ Əmək haqqının və müvəqqəti əmək qabiliyyətini ödəmək üçün müavinətin ödənilməsinə
 - Kommunal xərclərin ödənilməsinə
 - Dəftərxana ləvazimatlarının alınmasına
- 255.** Cari il üçün kassanın təsdiq olunmuş qalıq limiti olmadığı halda:
- Yeni limit təyin olunana qədər əvvəlki limit tətbiq olunur
 - 10 manat məbləğində limit müəyyən olunur
 - Düzgün cavab yoxdur
 - Limit tətbiq etməmək ixtiyarı var
 - ✓ Kassa qalığının limiti sıfır hesab olunmalıdır
- 256.** Müəssisənin bir neçə hesablaşma hesabı olduğu zaman kassa qalığının limiti necə təyin olunur?
- Xidmət edən banklardan hər biri ilə, onların vasitəsilə aparılan hesablaşmaların payına uyğun olaraq
 - Düzgün cavab yoxdur
 - Müəssisə və bank arasında bağlanmış kredit müqaviləsinə əsasən
 - Hesab açılmış hər bank ilə ayrılıqda
 - ✓ Müəssisənin qərarından asılı olaraq ona xidmət edən banklardan biri tərəfindən
- 257.** Valyuta vəsaitləri üzrə müsbət kurs fərqi aşağıdakı mühasibat yazılışı ilə əks etdirilir:
- Dt 731 "Sair əməliyyat xərcləri", Kt 223 "Bank hesablaşma hesabları" («Xarici valyuta ilə pul vəsaitləri» subhesabı)
 - Düzgün cavab yoxdur.
 - Dt 223 "Bank hesablaşma hesabları" («Xarici valyuta ilə pul vəsaitləri» subhesabı), 611 "Sair əməliyyat gəlirləri"
 - ✓ Dt 223 "Bank hesablaşma hesabları" («Xarici valyuta ilə pul vəsaitləri» subhesabı), Kt 801 "Ümumi mənfəət (zərər)"
 - Dt 221 "Kassa", Kt 801 "Ümumi mənfəət (zərər)"
- 258.** Müəssisənin xarici iqtisadi fəaliyyəti həyata keçirmək məqsədilə xarici valyuta alması aşağıdakı mühasibat yazılışı ilə əks etdirilir:
- Dt 221 "Kassa", Kt 223 "Bank hesablaşma hesabları"
 - Düzgün cavab yoxdur.
 - Dt 223 "Bank hesablaşma hesabları" («Xarici valyuta ilə pul vəsaitləri» subhesabı), Kt 222 "Yolda olan pul köçürmələri"
 - ✓ Dt 222 "Yolda olan pul köçürmələri", Kt 223 "Bank hesablaşma hesabları" ("Milli valyuta ilə pul vəsaitləri" subhesabı) - Dt 223 "Bank hesablaşma hesabları" («Xarici valyuta ilə pul vəsaitləri» subhesabı), Kt 222 "Yolda olan pul köçürmələri" - Dt 731 "Sair əməliyyat xərcləri",
 - Dt 223 "Bank hesablaşma hesabları" («Xarici valyuta ilə pul vəsaitləri» subhesabı), Kt "Bank hesablaşma hesabı" ("Milli valyuta ilə pul vəsaitləri" subhesabı)
- 259.** İxrac mallarının satışından gəlir bankdakı hesablaşma hesabına daxil olmuşdur əməliyyatına düzgün yazılış verin:
- Dt 224 "Tələblərə əsasən verilən digər bank hesabları", Kt 211 "Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları"
 - Bütün cavablar düzdür
 - Dt 221 "Kassa", Kt 211 "Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları"
 - Dt 222 "Yolda olan pul köçürmələri", Kt 217 "Digər qısamüddətli debitor borcları"
 - ✓ Dt 223 "Bank hesablaşma hesabları", Kt 211 "Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları"
- 260.** Malsatanlar tərəfindən təqdim olunmuş hesablaşma sənədlərinə əsasən hesablaşma hesabından pul vəsaitlərinin silinməsi aşağıdakı mühasibat yazılışı ilə rəsmiləşdirilir:
- Dt 538 "Digər qısamüddətli kreditor borcları", Kt 223 "Bank hesablaşma hesabları"

- Dt “Digər qısamüddətli öhdəliklər”, Kt 224 “Tələblərə əsasən verilən digər bank hesabları”
- Dt 504 “Qısamüddətli borclar”, Kt 223 “Bank hesablaşma hesabları”
- Dt 512 “Qısamüddətli zamanət öhdəlikləri”, Kt 223 “Bank hesablaşma hesabları”
- ✓ Dt 531 “Malsatan və podratçılara qısamüddətli kreditor borcları”, Kt 223 “Bank hesablaşma hesabları”

261. İşçilərə əmək haqqının plastik kartla ödənilməsi hansı yazılışla əks etdirilir?

- ✓ Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 223 “Bank hesablaşma hesabları”
- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 224 “Tələblərə əsasən verilən digər bank hesabları”
- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 221 “Kassa”
- Düzgün cavab yoxdur
- Dt 221 “Kassa”, Kt 223 “Bank hesablaşma hesabları”

262. Xarici valyutanın alınması mühasibat uçotu hesablarında hansı yazılışla əks etdirilir?

- Dt 221 “Kassa”, Kt 223 “Bank hesablaşma hesabları”
- Dt 223 “Bank hesablaşma hesabları” (“Xarici valyuta ilə pul vəsaitləri” subhesabı), Kt 221 “Kassa”
- Dt 225 “Pul vəsaitlərinin ekvivalentləri”, Kt 223 “Bank hesablaşma hesabları”
- ✓ Dt 223 “Bank hesablaşma hesabları” (“Xarici valyuta ilə pul vəsaitləri” subhesabı), Kt 223 “Bank hesablaşma hesabları” (“Milli valyuta ilə pul vəsaitləri” subhesabı)
- Dt 222 “Yolda olan pul köçürmələri”, Kt 221 “Kassa”

263. Satılmış məhsula, işə, xidmətlərə görə əldə olunan pul vəsaitinin müəssisə kassasına daxil olması zamanı hansı mühasibat yazılışı verilir?

- Dt 221 “Kassa”, Kt 204 “Hazır məhsul”
- Dt 531 “Malsatan və podratçılara qısamüddətli kreditor borcları”, Kt 221 “Kassa”
- Düzgün cavab yoxdur
- Dt 221 “Kassa”, Kt 661 “Sair əməliyyat gəlirləri”
- ✓ Dt 221 “Kassa”, Kt 601 “Satış”

264. Pul vəsaitlərinin və pul sənədlərinin müəssisənin kassasından verilməsi hansı ilkin sənədlə rəsmiləşdirilir?

- Düzgün cavab yoxdur
- Kassa mədaxil orderi
- ✓ Kassa məxaric orderi
- Məxaric qaiməsi
- Avans hesabı

265. Pul vəsaitlərinin və pul sənədlərinin müəssisənin kassasına daxil olması hansı ilkin sənədlə rəsmiləşdirilir?

- Qəbul aktı
- Düzgün cavab yoxdur
- Avans hesabı
- ✓ Kassa mədaxil orderi
- Mədaxil qaiməsi

266. Təxirə salınmış vergi aktivləri yaranır:

- Vergi xərcləri təxirə salınmış vergi öhdəliyini üstələyən məbləğ olduqda
- Düzgün cavab yoxdur
- Təxirə salınmış vergi öhdəliyinin məbləği vergi xərclərinin məbləğini üstələdikdə
- ✓ Ödəniləsi olan vergi məbləği vergi xərclərinin məbləğini üstələdikdə
- Vergi xərcləri ödəniləcək vergi məbləğinə bərabər olduqda

267. Təxirə salınmış vergi aktivləri:

- Növbəti hesabat dövründə büdcəyə ödənilməli olan verginin həcmi artıraraq təxirə salınmış mənfəət vergisinin bir hissəsidir
- Bütün cavablar düzdür
- Gələcək dövrdə büdcəyə ödənilməli mənfəət vergisinin həcminə təsir etməyən təxirə salınmış mənfəət vergisinin bir hissəsidir

- ✓ Aşağıdakılar ilə əlaqədar gələcək dövrlərdə əvəzlənən mənfəət vergisi məbləği: çıxılan müvəqqəti fərqlərlə; istifadə edilməmiş vergi zərərlərinin gələcək dövrə keçirilməsi; istifadə olunmamış vergi kreditlərinin gələcək dövrə keçirilməsi ilə
- Amortizasiya olunan əmlakın satışından olan zərər məbləğində təxirə salınmış mənfəət vergisinin bir hissəsidir

268. Verilən xammaldan aksizli məhsul istehsal edən və satan müəssisələr üçün vergi bazası aşağıdakılardan hansıdır?

- Öz istehsalı olan anoloji məhsulların aksiz və ƏDV daxil olmamaqla minimal buraxılış qiyməti
- Bütün cavablar düzdür
- Aksiz daxil edilməklə məhsulların tam faktiki maya dəyəri
- ✓ Aksizlər daxil edilməklə verilmiş xammalın emalı üzrə dəyər
- Aksizlər və ƏDV daxil edilmədən verilmiş xammalın emalı üzrə dəyər

269. Advalor (aksiz) dərəcələri müəyyən edilmiş aksizli məhsulun istehsalı və satışı ilə məşğul olan müəssisələr üçün vergitutma bazası hesab olunur:

- Aksiz daxil olmala məhsulun faktiki maya dəyəri
- Düzgün cavab yoxdur
- ƏDV və aksiz daxil olmaqla buraxılış qiyməti
- ✓ ƏDV və aksiz daxil olmamaqla buraxılış qiyməti
- ƏDV və aksiz daxil olmamaqla məhsulları tam faktiki maya dəyəri

270. Qeyri-maddi aktivlərin əvəzsiz olaraq verilməsi üzrə ƏDV-nin məbləği hansı hesabın debetində əks etdirilir?

- 631 «Maliyyə gəlirləri»
- Bütün cavablar düzdür
- 601 «Satış»
- 611 «Sair əməliyyat gəlirləri»
- ✓ 731 «Sair əməliyyat xərcləri»

271. Təxirə salınmış vergi öhdəliyi nə deməkdir?

- Digər təşkilatdan əvəzsiz qaydada əmlakın alınması zamanı meydana çıxan gəlirlər nəticəsində yaranan vergitutulan müvəqqəti fərqlərin bir hissəsinin məbləğidir
- Düzgün cavab yoxdur
- ✓ Vergitutulan müvəqqəti fərqlər ilə əlaqədar gələcək dövrlərdə ödənilməli olan mənfəət vergisi məbləğidir
- Hesabat dövründən sonrakı dövrdə və ya gələcək hesabat dövrlərində büdcəyə ödənilməli olan mənfəət vergisinin azalmasına gətirib çıxarmalı olan təxirə salınmış mənfəət vergisinin bir hissəsidir
- Bütün cavablar düzdür

272. Hesabat dövründə ödəniləsi cari vergi nə deməkdir?

- Gələcək dövrlərdə əvəzləşdirilən mənfəət vergisinin məbləği
- Vergiyə cəlb olunma üzrə müvəqqəti fərqlərə rəğmən gələcək dövrdə ödəniləsi mənfəət vergisinin məbləği
- Düzgün cavab yoxdur
- Çıxılan müvəqqəti fərqlərə rəğmən gələcək dövrlərdə ödənilməli olan təxirə salınmış vergi öhdəliyinin məbləği;
- ✓ Dövr ərzində vergiyə cəlb olunan mənfəətə rəğmən ödənilməli olan mənfəət məbləği

273. Vergiyə cəlb olunma mənfəət nə deməkdir?

- Bölüşdürülməmişdən əvvəl cari dövrdə ümumi mənfəət
- Düzgün cavab yoxdur
- Bölüşdürüldükdən sonra cari xalis mənfəət
- Cari ilin mühasibat mənfəəti ilə keçən hesabat dövrünün mühasibat mənfəəti arasındakı fərq
- ✓ Vergi orqanları tərəfindən dövr üçün müəyyən olunmuş qaydalarda hesablanmış və mənfəət vergisi ödənilməli olan mənfəətdir

274. D-t 601 «Satış» K-t 521 «Vergi öhdəlikləri» yazılışı nəyi əks etdirir?

- Əsas vəsaitlərin satışına görə hesablanmış ƏDV-ni
- ƏDV-nin büdcəyə ödənilməsini
- ✓ satılmış məhsullara görə hesablanmış ƏDV-ni
- material qymətlilərinin əldə edilməsi üzrə ödənilmiş ƏDV-ni

- ƏDV üzrə vergi orqanları ilə əvəzləşdirməni

275. Material qiymətliələrinin əldə edilməsi zamanı ödənilmiş ƏDV-nin məbləği silindikdə hansı müxəbirləşmə verilir?

- D-t 601 «Satış», K-t 521 «Vergi öhdəlikləri»
- D-t 801 «Ümumi gəlir (zərər)», K-t 241 «Əvəzləşdirilən vergi»
- ✓ D-t 521 «Vergi öhdəlikləri», K-t 241 «Əvəzləşdirilən vergi»
- D-t 611 «Sair əməliyyat gəlirləri», K-t 241 «Əvəzləşdirilən vergi»
- D-t 343 «Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)», K-t 241 «Əvəzləşdirilən vergi»

276. Torpaq vergisinin hesablanması hansı hesabın debetində əks etdirilir?

- 343 «Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)»
- 341 «Hesabat dövrünün xalis mənfəəti (zərəri)»
- 801 «Ümumi mənfəət»
- 601 «Satış»
- ✓ 202 «İstehsalat xərcləri»

277. ƏDV üzrə büdcəyə olan borc aşağıdakı hesabın kreditində əks etdirilir:

- 631 «Maliyyə gəlirləri»
- 241 «Əvəzləşdirilən ƏDV»
- 601 «Satış»
- 611 «Sair əməliyyat gəlirləri»
- ✓ 521 «Vergi öhdəlikləri»

278. Əlavə dəyər vergisini ödəyənlər aşağıdakılardır:

- İstehsal-kommersiya fəaliyyəti göstərən hüquqi şəxs statusuna malik olan müəssisələr
- Dövlət müəssisə və təşkilatları
- Xarici hüquqi şəxslər
- ✓ İstehsal-kommersiya fəaliyyəti göstərən hüquqi şəxs statusuna malik olan müəssisələr, qeyri-kommersiya müəssisələri və təşkilatlar, dövlət müəssisə və təşkilatları
- Qeyri-kommersiya müəssisələri və təşkilatlar

279. İstehsalat xərclərinin tərkibinə hansı vergilər daxil edilir?

- Əmlak vergisi
- Aksizlər
- Əlavə dəyər vergisi
- ✓ Yol vergisi
- Fiziki şəxslərdən gəlir vergisi

280. Təxirə salınmış vergi öhdəlikləri mühasibat uçotunda aşağıdakı yazılışla əks etdirilir:

- D-t 901 «Cari mənfəət vergisi üzrə xərclər», K-t 421 «Mənfəət vergisi üzrə təxirə salınmış vergi öhdəlikləri»
- Bütün cavablar düzdür.
- D-t 731 «Sair əməliyyat xərcləri», K-t 421 Mənfəət vergisi üzrə təxirə salınmış vergi öhdəlikləri»
- D-t 801 «Ümumi mənfəət (zərər)», K-t 422 «Digər təxirə salınmış vergi öhdəlikləri»
- ✓ D-t 902 «Təxirə salınmış mənfəət vergisi üzrə xərclər», K-t 421 «Mənfəət vergisi üzrə təxirə salınmış vergi öhdəlikləri»

281. Təxirə salınmış vergi aktivləri mühasibat uçotunda aşağıdakı yazılışla əks etdirilir:

- D-t 521 «Vergi öhdəlikləri», K-t 161 «Mənfəət vergisi üzrə təxirə salınmış vergi aktivləri»
- Bütün cavablar düzdür
- D-t 801 «Ümumi mənfəət (zərər)», K-t 161 «Mənfəət vergisi üzrə təxirə salınmış vergi aktivləri»
- D-t 161 «Mənfəət vergisi üzrə təxirə salınmış vergi aktivləri», K-t 421 «Mənfəət vergisi üzrə təxirə salınmış vergi öhdəlikləri»
- ✓ D-t 161 «Mənfəət vergisi üzrə təxirə salınmış vergi aktivləri», K-t 521 «Vergi öhdəlikləri»

282. Mənfəət vergisinin vergi qoyma obyektlərinə aid edilir:

- ✓ Vergiyə cəlb olunma mənfəət
- Bölüşdürülməmiş mənfəət
- Mühəsibat mənfəəti
- Güzəştləri nəzərə almaqla mənfəət
- Xalis mənfəət

283. Satılmış məhsula, göstərilmiş xidmətlərə, görülmüş işlərə ƏDV hesabladığıda aşağıdakı mühəsibat uçotu yazılışı verilir:

- D-t 801 «Ümumi mənfəət (zərər)», K-t 521 «Vergi öhdəlikləri»
- D-t 521 «Vergi öhdəlikləri», K-t 343 «Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)»
- D-t 343 «Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)», K-t 521 «Vergi öhdəlikləri»
- ✓ D-t 601 «Satış», K-t 521 «Vergi öhdəlikləri»
- D-t 521 «Vergi öhdəlikləri», K-t 601 «Satış»

284. Müəssisənin əmlakına vergi hesabladığıda aşağıdakı mühəsibat uçotu yazılışı verilir?

- D-t 721 «İnzibati xərclər», K-t 521 «Vergi öhdəlikləri»
- D-t 731 «Sair əməliyyat xərcləri», K-t 521 «Vergi öhdəlikləri»
- D-t 202 «İstehsalat xərcləri», K-t 521 «Vergi öhdəlikləri»
- D-t 601 «Satış», K-t 521 «Vergi öhdəlikləri»
- ✓ D-t 801 «Ümumi mənfəət (zərər)», K-t 521 «Vergi öhdəlikləri»

285. Büdcəyə köçürmələr aşağıdakı ilkin sənədlər vasitəsilə həyata keçirilir:

- Hesab-faktura
- Çek və akkreditivlərlə
- Akkreditivlərlə
- ✓ Ödəmə tapşırığı ilə
- Çeklərlə

286. Vergilər və yığım üzrə büdcə ilə hesablaşmalar aşağıdakı əməliyyatlara aiddir:

- Əmtəə xarakterli
- Bütün cavablar düzdür
- Qarışıq xarakterli
- ✓ Qeyri-əmtəə xarakterli
- Maliyyə xarakterli

287. Təşkilatın təşkilati-hüquqi forması nəyin uçotunun xüsusiyyətlərinə təsir edir?

- Mal-material ehtiyatlarının
- ✓ Nizamnamə kapitalının
- Öhdəliklərin
- Bütün cavablar düzdür
- Aktivlərin

288. Ləğv olunan Səhmdar cəmiyyətin kapitalının bölüşdürülməsi əməliyyatı aşağıdakı mühəsibat yazılışı ilə əks etdirilir:

- Dt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”, Kt 221 “Kassa”, 223 “Bank hesablaşma hesabları”
- ✓ Dt 301 “Nominal (nizamnamə) kapital”, Kt 221 “Kassa”, 223 “Bank hesablaşma hesabları”
- Dt 301 “Nominal (nizamnamə) kapital”, Kt 221 “Kassa”, 223 “Bank hesablaşma hesabları”, 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”
- Düzgün cavab yoxdur
- Dt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”, Kt 321 “Geri alınmış kapital (səhmlər)”

289. İlin yekununa görə əldə olunan xalis mənfəət məbləğinin bölüşdürülməsi aşağıdakı mühəsibat yazılışı ilə əks etdirilir:

- Dt 341 “Hesabat dövründə xalis mənfəət”, Kt 344 “Elan edilmiş dividendlər”

- ✓ Dt 341 “Hesabat dövründə xalis mənfəət”, Kt 344 “Elan edilmiş dividendlər” - Dt 341 “Hesabat dövründə xalis mənfəət”, Kt 333 “Qanunvericilik üzrə ehtiyat” - Dt 341 “Hesabat dövründə xalis mənfəət”, Kt 334 “Nizamnamə üzrə ehtiyat”
- Dt 341 “Hesabat dövründə xalis mənfəət”, Kt 221 “Kassa”, 223 “Bank hesablaşma hesabları”
- Dt 341 “Hesabat dövründə xalis mənfəət”, Kt 334 “Nizamnamə üzrə ehtiyat”
- Dt 341 “Hesabat dövründə xalis mənfəət”, Kt 333 “Qanunvericilik üzrə ehtiyat”

290. Yenidən qiymətləndirilmiş əsas vəsaitlər təsərrüfatdan çıxan zaman yenidən qiymətləndirmə üzrə ehtiyat məbləği:

- Yenidənqiymətləndirmə üzrə ehtiyatların tərkibində qalmaqda davam edir
- ✓ Bölüşdürülməmiş mənfəətə birləşdirilir
- Nizamnamə kapitalına birləşdirilir
- Eyni vaxtda əks etdirilən zərərlə birlikdə ləğv edilir
- Nizamnamə üzrə ehtiyata birləşdirilir

291. Yenidənqiymətləndirmə üzrə ehtiyat mövcud olduğu halda əsas vəsaitlərin qiymətdən düşməsi hansı yazılışla əks etdirilir?

- Dt 111 “Torpaq, tikili və avadanlıq – Dəyər”, Kt 331 “Yenidən qiymətləndirilmə üzrə ehtiyat” - Dt 331 “Yenidən qiymətləndirilmə üzrə ehtiyat”, Kt 112 “Torpaq, tikili və avadanlıq – Amortizasiya”
- Dt 111 “Torpaq, tikili və avadanlıq – Dəyər”, Kt 331 “Yenidən qiymətləndirilmə üzrə ehtiyat”
- Dt 331 “Yenidən qiymətləndirilmə üzrə ehtiyat”, Kt 111 “Torpaq, tikili və avadanlıq – Dəyər”
- ✓ Dt 331 “Yenidən qiymətləndirilmə üzrə ehtiyat”, Kt 111 “Torpaq, tikili və avadanlıq – Dəyər” – Dt 112 “Torpaq, tikili və avadanlıq – Amortizasiya”, Kt 331 “Yenidən qiymətləndirilmə üzrə ehtiyat”
- Düzgün cavab yoxdur

292. Xüsusi səhmlərin alınması və ikinci dəfə yerləşdirilməsi əməliyyatları hesablarda belə əks etdirilir:

- Dt 321 “Geri alınmış kapital (səhmlər)”, Kt 223 “Bank hesablaşma hesabları” - Dt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”, Kt 321 “Geri alınmış kapital (səhmlər)”
- ✓ Dt 321 “Geri alınmış kapital (səhmlər)”, Kt 223 “Bank hesablaşma hesabları” - Dt 177 “Digər uzunmüddətli debitor borcları” və ya 217 “Digər qısamüddətli debitor borcları”, Kt 321 “Geri alınmış kapital (səhmlər)” - Dt 731 “Sair əməliyyat xərcləri”, Kt 321 “Geri alınmış kapital (səhmlər)” - Dt 223 “Bank hesablaşma hesabları”, Kt 177 “Digər uzunmüddətli debitor borcları” və ya 217 “Digər qısamüddətli debitor borcları”
- Dt 321 “Geri alınmış kapital (səhmlər)”, Kt 223 “Bank hesablaşma hesabları” – Dt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”, Kt 321 “Geri alınmış kapital (səhmlər)” - Dt 731 “Sair əməliyyat xərcləri”, Kt 321 “Geri alınmış kapital (səhmlər)”
- Bütün cavablar düzdür
- Dt 321 “Geri alınmış kapital (səhmlər)”, Kt 223 “Bank hesablaşma hesabları” – Dt 223 “Bank hesablaşma hesabları”, Kt 321 “Geri alınmış kapital (səhmlər)”

293. Səhmlərin nominal dəyərinin artması yolu ilə nizamnamə kapitalının artırılması hesablarda əks etdirilir:

- Dt 221 “Kassa”, 223 “Bank hesablaşma hesabları” və s., Kt 301 “Nominal (nizamnamə) kapital”
- ✓ Dt 221 “Kassa”, 223 “Bank hesablaşma hesabları” və s., Kt 301 “Nominal (nizamnamə) kapital” – Dt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”, Kt 301 “Nominal (nizamnamə) kapital”
- Dt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”, Kt 311 “Emissiya gəliri”
- Dt 301 “Nominal (nizamnamə) kapital”, Kt 311 “Emissiya gəliri”
- Dt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”, Kt 301 “Nominal (nizamnamə) kapital”

294. Qeydiyyatdan keçmiş nizamnamə kapitalı məbləği əks etdirilib:

- Dt 221 “Kassa”, 223 “Bank hesablaşma hesabları”, 225 “Pul vəsaitlərinin ekvivalentləri” və s., Kt 301 “Nominal (nizamnamə) kapital”
- ✓ Dt 221 “Kassa”, 223 “Bank hesablaşma hesabları”, 225 “Pul vəsaitlərinin ekvivalentləri” və s., Kt 301 “Nominal (nizamnamə) kapital” - Dt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”, Kt 301 “Nominal (nizamnamə) kapital”
- Dt 301 “Nominal (nizamnamə) kapital”, Kt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”
- Dt 223 “Bank hesablaşma hesabları”, Kt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”
- Dt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”, Kt 301 “Nominal (nizamnamə) kapital”

295. Səhmdar cəmiyyətinin nizamnamə kapitalının həcmi:

- Minimal və maksimal həddə malikdir
- ✓ Minimal həddə malikdir
- Maksimal həddə malikdir
- Bütün cavablar düzdür
- Minimal və maksimal həddə malik deyil

- 296.** Xalis mənfəət məbləği necə müəyyən olunur?
- İlin əvvəlindən artan yekunla
 - ✓ Hesabat dövrünün dekabr ayının yekun dövriyyələri ilə
 - Hər kvartalin yekunu üzrə
 - Düzgün cavab yoxdur.
 - Aylıq
- 297.** Bölüşdürülməmiş mənfəət nədir?
- Normativ aktlar və nizamnamə ilə müəyyən olunmuş məqsədlərə istifadə olunan xüsusi kapitaldır
 - ✓ Müəssisənin dövriyyəsində qalan, təsisçilərə ödənilməyən dividendlər
 - Kredior borcları çıxıldıqdan sonra müəssisənin aktivlərinin qalığı
 - Bütün cavablar düzdür
 - Müəssisənin gəlirləri və xərcləri arasındakı fərq
- 298.** Buraxılmış səhmlərin nominaldan yuxarı qiymətlə yerləşdirilməsindən əldə olunan emissiya gəliri aşağıdakı yazılışla əks etdirilir:
- Dt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”, Kt 311 “Emissiya gəliri”
 - ✓ Dt 221 “Kassa”, Kt 311 “Emissiya gəliri” - Dt 223 “Bank hesablaşma hesabları”, Kt 311 “Emissiya gəliri”
 - Dt 221 “Kassa”, Kt 311 “Emissiya gəliri”
 - Dt 223 “Bank hesablaşma hesabları”, Kt 311 “Emissiya gəliri”
 - Dt 301 “Nominal (nizamnamə) kapital”, Kt 311 “Emissiya gəliri”
- 299.** Səhmdar cəmiyyətin ehtiyat kapitalı hansı məqsədlər üçün istifadə oluna bilər?
- Nizamnamə kapitalının artırılması üçün
 - ✓ Hesabat dövrünün zərərini örtmək üçün, səhmdarlardan xüsusi səhmlərin alınması üçün
 - Hesabat dövrünün zərərini örtmək üçün
 - Səhmdarlardan xüsusi səhmlərin alınması üçün
 - İşçilərin əmək haqqının və səhmdar cəmiyyətin ləğv olunması zamanı işdən çıxarma müavinətlərinin verilməsi üçün
- 300.** Nizamnamə üzrə ehtiyat kapitalının formalaşdırılması hesablarda əks etdirilir:
- Dt 801 “Ümumi mənfəət (zərər)”, Kt 333 “Qanunvericilik üzrə ehtiyat”
 - ✓ Dt 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)”, Kt 334 “Nizamnamə üzrə ehtiyat” - Dt 341 “Hesabat dövründə xalis mənfəət”, Kt 334 “Nizamnamə üzrə ehtiyat”
 - Dt 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)”, Kt 334 “Nizamnamə üzrə ehtiyat”
 - Dt 341 “Hesabat dövründə xalis mənfəət”, Kt 334 “Nizamnamə üzrə ehtiyat”
 - Dt 301 “Nominal (nizamnamə) kapital”, Kt 334 “Nizamnamə üzrə ehtiyat”
- 301.** Səhmdarlardan əvvəl alınmış xüsusi səhmlərin ləğv edilməsi belə yazılışla rəsmiyyətə salınır:
- Dt 321 “Geri alınmış kapital (səhmlər)”, Kt 301 “Nominal (nizamnamə) kapital”
 - Düzgün cavab yoxdur
 - Dt 321 “Geri alınmış kapital (səhmlər)”, Kt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”
 - ✓ Dt 301 “Nominal (nizamnamə) kapital”, Kt 321 “Geri alınmış kapital (səhmlər)”
 - Dt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”, Kt 321 “Geri alınmış kapital (səhmlər)”
- 302.** Buraxılmış səhmlərin yerləşdirilməsi xərcləri (Emissiyanın qeydiyyatı haqqı, məsləhət xidmətləri) nəzərə alınır:
- Adi fəaliyyət növü üzrə cari xərclər kimi
 - ✓ Sair əməliyyat xərclərinin tərkibində
 - Nizamnamə kapitalının azaldılması kimi
 - Təşkilati xərclər kimi qeyri-maddi aktivlərin tərkibində
 - Gələcək dövrün xərcləri kimi
- 303.** Əlavə emissiyanın aparılması yolu ilə nizamnamə kapitalının artırılması hesablarda əks etdirilir:

- Dt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”, Kt 311 “Emissiya gəliri”
- ✓ Dt 221 “Kassa”, 223 “Bank hesablaşma hesabları” və s., Kt 301 “Nominal (nizamnamə) kapital” - Dt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”, Kt 301 “Nominal (nizamnamə) kapital”
- Dt 301 “Nominal (nizamnamə) kapital”, Kt 311 “Emissiya gəliri”
- Dt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”, Kt 301 “Nominal (nizamnamə) kapital”
- Dt 221 “Kassa”, 223 “Bank hesablaşma hesabları” və s., Kt 301 “Nominal (nizamnamə) kapital”

304. Səhmdar cəmiyyətin nizamnamə kapitalının azaldılması aşağıdakı yolla həyata keçirilir:

- Əvvəl buraxılmış səhmlərin sayının onların geri alınaraq azaldılması yolu ilə
- Nizamnamə kapitalının bir hissəsinin ehtiyat kapitalına köçürülməsi yolu ilə
- ✓ Əvvəl buraxılmış səhmlərin nominal dəyərinin azaldılması, əvvəl buraxılmış səhmlərin sayının geri alınaraq azaldılması yolu ilə
- Əvvəl buraxılmış səhmlərin nominal dəyərinin azaldılması yolu ilə
- Nizamnamə kapitalının bir hissəsinin səhmdarlar arasında bölüşdürülməsi yolu ilə

305. Səhmdar cəmiyyətin nizamnamə kapitalının artırılması aşağıdakı yolla həyata keçirilir:

- Mənfəətin yenidən investisiyası şəklində əlavə qoyuluşlar edilməsi yolu ilə
- ✓ Əvvəl yerləşdirilmiş səhmlərin nominal dəyərinin artırılması, səhmlərin əlavə emissiyalarının aparılması yolu ilə
- Əvvəl yerləşdirilmiş səhmlərin nominal dəyərinin artırılması yolu ilə
- Səhmlərin əlavə emissiyalarının aparılması yolu ilə
- Bölüşdürülməmiş mənfəət şəklində əlavə vəsaitlərin qoyulması yolu ilə

306. Nizamnamə kapitalı qiymətləndirilir:

- Buraxılmış səhmlərin nominal dəyəri məbləğində
- ✓ Təsis sənədlərində elan olunmuş həcmdə
- Yerləşdirilmə xərcləri də nəzərə alınmaqla nominal dəyərlər məbləğində
- Düzgün cavab yoxdur
- Səhmlərin bazar dəyəri məbləğində

307. 311 “Emissiya gəliri” hesabı hansı müəssisələrdə istifadə olunur?

- Dostluq cəmiyyətlərində
- ✓ Səhmdar cəmiyyətlərdə
- Kooperativ müəssisələrdə
- Bütün cavablar düzdür
- Məhdud məsuliyyətli cəmiyyətlərdə

308. MHBS tərəfindən kommersiya müəssisələri üçün müəyyən olunmuş mühasibat uçotunun aparılması və maliyyə hesabatının tərtib olunması qaydaları aid edilir:

- İctimai əhəmiyyətli qurumlara
- ✓ Kommersiya müəssisə və təşkilatlarına
- Kommersiya müəssisələri və ictimai əhəmiyyətli qurumlara
- Büdcə təşkilatlarına
- İctimai fondlara

309. Səhmdar cəmiyyətin ləğvi dedikdə nə nəzərdə tutulur?

- Müflislik faktının təsdiq edilməsi
- ✓ Hüquqların başqa hüquqi şəxslərə verilmədən fəaliyyətin dayandırılması
- Zərərlərin ödənilməsi
- Düzgün cavab yoxdur
- İllik hesabatın hamını məlumatlandırmaq üçün nəşri

310. Keçmiş illərin bölüşdürülməmiş mənfəət məbləğinin bölüşdürülməsi hesablarda aşağıdakı kimi əks etdirilir:

- Dt 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)”, Kt 341 “Hesabat dövründə xalis mənfəət”
- ✓ Bütün cavablar düzdür

- Dt 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)”, Kt 333 “Qanunvericilik üzrə ehtiyat”
- Dt 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)”, Kt 335 “Sair ehtiyatlar”
- Dt 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)”, Kt 344 “Elan edilmiş dividendlər”

311. Yenidənqiymətləndirmə üzrə ehtiyatların formalaşdırılması mənbələri aşağıdakılardır:

- Əsas vəsaitlərin dəyərinin artırılması
- ✓ Əsas vəsaitlərin, qeyri-maddi aktivlərin dəyərinin artırılması
- Xarici valyuta ilə nizamnamə kapitalına qoyuluşlar üzrə məzənnə fərqləri
- Əvəzsiz alınan dəyərlilər
- Qeyri-maddi aktivlərin dəyərinin artırılması

312. Səhmdar cəmiyyətin ehtiyat kapitalının həcmi müəyyən olunur:

- Nizamnamə ilə
- ✓ Nizamnamə ilə, qanunvericiliklə
- AR Mərkəzi Bankının təyin etdiyi normativlər əsasında xidmət göstərən bank tərəfindən
- Qiymətli kağızlar üzrə Dövlət Komitəsi tərəfindən
- Qanunvericiliklə

313. Səhmdar cəmiyyət tərəfindən xüsusi səhmlərin alınmasına icazə verilir, o halda ki:

- Səhmdar cəmiyyətin nizamnaməsində göstərilsin
- ✓ Səhmdar cəmiyyətin Direktorlar Şurasının qərarına əsasən və əgər nizamnamədə belə əməliyyatların həyata keçirilməsi nəzərdə tutlubsa
- Səhmdarların yığıncağında nizamnamə kapitalının azaldılması ilə bağlı qərar verilsin
- Bütün cavablar düzdür
- Səhmdar cəmiyyətin Direktorlar Şurası qərar versin

314. Nizamnamə kapitalı aşağıdakıların daxil olması nəticəsində formalaşa bilər:

- Əsas vəsaitlərin
- ✓ Bütün cavablar düzdür
- Pul vəsaitlərinin
- Pul vəsaitlərinin ekvivalentlərinin
- Qeyri-maddi aktivlərin

315. Kapitalın tərkibinə daxildir:

- Təsisçilərdən alınan uzunmüddətli borclar
- ✓ Nizamnamə kapitalı, bölüşdürülməmiş mənfəət
- Bölüşdürülməmiş mənfəət
- Gözlənilən ödəmələr üçün ehtiyatlar
- Nizamnamə kapitalı

316. Kapital nədir?

- İstehsal potensialının müəyyən səviyyəsidir
- ✓ Öhdəlikləri çıxdıqdan sonra müəssisə aktivlərinin məbləğidir
- Mühəsibat balansının passivinin məbləğidir
- Düzgün cavab yoxdur
- Müəssisənin bütün aktivlərinin məcmu dəyəridir

317. Öhdəliklərin analitik uçotu malsatanlara olan aşağıdakı borclar üzrə məlumatların əldə olunmasını təmin etməlidir:

- Verilmiş veksellərə görə olan borclar üzrə
- ✓ Bütün cavablar düzdür.
- Vaxtında ödənilməmiş hesablaşma sənədlərinə əsasən olan borclar üzrə
- Ödəniş vaxtı çatmamış hesablaşma sənədlərinə əsasən olan borclar üzrə
- Faktura olunmamış mal göndərilməsinə dair borclar üzrə

318. Hüquqi xarakter daşıyan öhdəliklər aşağıdakılardır:
- ✓ Bütün cavablar düzdür
 - Mal-material qiymətlilərin satıcılardan alınması üzrə öhdəliklər
 - Qeyri-maddi aktivlərin əldə edilməsi üzrə öhdəliklər
 - Uzunmüddətli kreditlərin alınması üzrə öhdəliklər
 - Büdcəyə ödənişlər üzrə öhdəliklər
319. 751 «Maliyyə xərcləri», K-t 401 «Uzunmüddətli bank kreditləri» nəyi əks etdirir:
- İstifadə etmək üçün hazır olan materialların əldə edilməsi üzrə faizlərin hesablanması
 - ✓ Bütün cavablar düzdür
 - İstismara verilmək üçün hazır olan avadanlıqların əldə edilməsi üzrə faizlərin hesablanması
 - Kvalifikasiya olunan qeyri-maddi aktivlərin əldə edilməsinə görə faizlərin hesablanması
 - Satış üçün hazır olan malların əldə edilməsi üzrə faizlərin hesablanması
320. Hansı uçot registrlərində kreditlər üzrə banka olan borc haqqında informasiya əks etdirilir?
- Jurnal-order № 5
 - Düzgün cavab yoxdur
 - Jurnal-order № 1
 - ✓ Jurnal-order № 4
 - Jurnal-order № 10
321. D-t 751 «Maliyyə xərcləri» K-t 404 «Uzunmüddətli borclar» əks etdirir:
- Alınmış qısamüddətli borclar üçün hesablanmış faizləri
 - Müddəti bir ildən artıq olan alınmış borclar üçün hesablanmış faizləri
 - ✓ Alınmış qısamüddətli bank kreditləri üçün hesablanmış faizləri
 - Əvvəllər alınmış uzunmüddətli borcların silinməsi
 - Bütün cavablar düzdür
322. Alınmış azqiymətli əşyalar üçün nağd qaydada ödənilmiş pul vəsaitləri ilə satıcılara olan öhdəliklərin dayandırılmasına aşağıdakı yazılış verilir:
- Bütün cavablar düzdür
 - D-t 201 «Material ehtiyatları», K-t 223 «Bank hesablaşma hesabları»
 - D-t 201 «Material ehtiyatları», K-t 221 «Kassa»
 - D-t 531 «Malsatan və podratçılara qısamüddətli kreditör borcları», K-t 223 «Bank hesablaşma hesabları»
 - ✓ D-t 531 «Malsatan və podratçılara qısamüddətli kreditör borcları», K-t 221 «Kassa»
323. Materialların anbara daxil olması nəticəsində malsatanlara əmələ gələn öhdəliklər hansı mühasibat yazılışı ilə əks etdirilir?
- D-t 201 «Material ehtiyatları», K-t 223 «Bank hesablaşma hesabları»
 - Düzgün cavab yoxdur.
 - D-t 201 «Material ehtiyatları», K-t 431 «Malsatan və podratçılara uzunmüddətli kreditör borcları»
 - D-t 201 «Material ehtiyatları», K-t 436 «Digər uzunmüddətli kreditör borcları»
 - ✓ D-t 201 «Material ehtiyatları», K-t 531 «Malsatan və podratçılara qısamüddətli kreditör borcları»
324. Qısamüddətli bank krediti hesabına satıcılara olan borc ödənildikdə aşağıdakı mühasibat yazılışı verilir:
- D-t 223 «Bank hesablaşma hesabları», K-t 501 «Qısamüddətli bank kreditləri»
 - Bütün cavablar düzdür
 - D-t 531 «Malsatan və podratçılara qısamüddətli kreditör borcları», K-t 501 «Qısamüddətli bank kreditləri»
 - D-t 501 «Qısamüddətli bank kreditləri», K-t 531 «Malsatan və podratçılara qısamüddətli kreditör borcları»
 - ✓ D-t 531 «Malsatan və podratçılara qısamüddətli kreditör borcları», K-t 223 «Bank hesablaşma hesabları»
325. Mənfəət vergisi üzrə təxirə salınmış vergi öhdəliyi aid edilir:
- Cari öhdəliklərə

- Düzgün cavab yoxdur
- Qısamüddətli xarakter daşıyan qiymətləndirilmiş öhdəliklərə
- ✓ Uzunmüddətli öhdəliklərə
- Həm cari, həm də uzunmüddətli öhdəliklərə

326. Öhdəliklərin tanınması şərtləri gözlənilmədikdə, onda o haqda informasiya əks etdirilir:

- ✓ Maliyyə hesabatının qeydlərində
- Düzgün cavab yoxdur
- Balansın «Digər qısamüddətli qiymətləndirilmiş öhdəliklər» maddəsində
- Mənfəət və zərərlər haqqında hesabatda
- Balansda ehtiyatlar kimi

327. Öhdəliklər aşağıdakılardır:

- Ödənilməsi iqtisadi səmərə gətirə bilən resursların axınına səbəb olacaq borc
- Səmərinin itirilməsi ilə nəticələnə biləcək borc
- Etibarlı müəyyənləşən borcun həcmi
- ✓ Bütün cavablar düzdür
- Keçmiş hadisələrdən irəli gələn borc

328. Öhdəliklər hansı maliyyə hesabatı formasının hansı elementinə aiddir?

- Pul vəsaitlərinin hərəkəti haqqında hesabatın
- Bütün cavablar düzdür
- Kapitalda dəyişikliklər haqqında hesabatın
- Mənfəət və zərərlər haqqında hesabatın
- ✓ Balansın

329. Uzunmüddətli kreditlərə və borclara rəğmən uçot siyasətində nəzərdə tutula bilər

- ✓ 401 «Uzunmüddətli bank kreditləri», 404 «Uzunmüddətli borclar» hesabında silinmə vaxtı qurtarana kimi uzunmüddətli borcların əks etdirilməsini, məbləğin qaytarılma vaxtına 365 gün qaldıqda uzunmüddətli borcların qısamüddətli borclara keçirilməsini
- 401 «Uzunmüddətli bank kreditləri», 404 «Uzunmüddətli borclar» hesabında silinmə vaxtı qurtarana kimi uzunmüddətli borcların əks etdirilməsini
- Məbləğin qaytarılma vaxtına 365 gün qaldıqda uzunmüddətli borcların qısamüddətli borclara keçirilməsini
- Müəssisə rəhbərinin sərəncamına əsasən uzunmüddətli borcların qısamüddətli borclara keçirilməsini
- Ayrıca sintetik və yaxud subhesabda uzunmüddətli borcların əks olunmasını

330. Hesablanmış borc üzrə xərclərin kapitallaşdırılmasına icazə verilir:

- Düzgün cavab yoxdur.
- Əgər borc vəsaitləri bilavasitə kvalifikasiya olunan aktivlərlə əlaqəli deyildirsə
- Əgər uzunmüddətli aktivlər bilavasitə kvalifikasiya olunan uzunmüddətli aktiv ilə əlaqədardırsa
- Əgər borc vəsaitləri bilavasitə kvalifikasiya olunan ehtiyatlarla əlaqədirlərsə
- ✓ Əgər borc vəsaitləri kvalifikasiya olunan ehtiyatlar və uzunmüddətli aktivlər ilə əlaqədirlərsə

331. Cari xərclərin tərkibində kapitallaşdırılmayan borclar və kreditlər xərcləri aşağıdakı anbarda cari xərclərin tərkibində uçota alınır:

- Bütün cavablar düzdür
- Borc və kreditlərin silinməsi zamanı
- Hesabat dövründə kreditlər və borclardan istifadə günlərinin sayından asılı olaraq hesabat dövrünün 1-i tarixinə
- Borcların və kreditlərin alınması zamanı
- ✓ Bağlanmış müqavilələrin şərtlərinə əsasən hesablanma zamanı

332. Ssudanın təminatı zamanı təminat məbləğinin həcmi kreditləşdirilən qiymətlilərin qalığının dəyəri ilə xərclər arasında fərq kimi hesablandığı zaman onlardan çıxılır:

- Bütün kreditör borcları
- Düzgün cavab yoxdur

- ✓ Kreditləşdirilməli olmayan ehtiyatlar, kreditor borcu, xüsusi cari aktivlər
 - Kreditləşdirilməli olmayan ehtiyatlar
 - Kreditləşdirilən qiymətlilər üzrə kreditor borcu
- 333.** MMUS 13-ün tələblərini gözləmək şərti ilə borclar və kreditlər üzrə hesablanmış faizlərin kapitalaşdırılması hansı hesabın debetində əks etdirilir?
- 201 «Material ehtiyatları»
 - 101 «Qeyri-maddi aktivlər»
 - 111 «Torpaq, tikili və avadanlıqlar»
 - 121 «Daşınmaz əmlaka investisiyalar»
 - ✓ Bütün cavablar düzdür
- 334.** Kreditorlar qarşısında olan öhdəliklərin novasiya ilə (yeni öhdəliklərlə) dayandırılması bir öhdəliyin digər öhdəlik ilə dəyişdirilməsi baş verir və dəyişiklik əks etdirilir:
- Bütün cavablar düzdür
 - Balansda
 - Mənfəət və zərərlər haqqında hesabatda
 - ✓ Analitik uçot registrlərində
 - Sintetik uçot registrlərində
- 335.** Öhdəliklərin silinməsinin həcmi etibarlı şəkildə müəyyən edilə bilmədikdə o haqda informasiya əks etdirilir:
- Düzgün cavab yoxdur.
 - Maliyyə hesabatına qeydlərdə
 - Balansın «Digər qısamüddətli qiymətləndirilmiş öhdəliklər» maddəsində
 - ✓ Balansda ehtiyatlar kimi
 - Mənfəət və zərərlər haqqında hesabatda
- 336.** Öhdəliklər tanınarkən aşağıdakı kriteriyalara əməl edilməlidir:
- Tanınma ödənilməli olan öhdəliyin yalnız etibarlı şəkildə ölçülməsini tələb edir
 - Ehtimal olunur ki, cari öhdəliklərin ödənilməsi nəticəsində iqtisadi fayda gətirən resursların axıb getməsi baş verəcəkdir
 - Öhdəliyin ödənilməsi məbləği etibarlı şəkildə müəyyən oluna bilər
 - ✓ Ehtimal olunur ki, cari öhdəliklərin ödənilməsi nəticəsində iqtisadi fayda gətirən resursların axıb getməsi baş verəcəkdir və öhdəliyin ödənilməsi məbləği etibarlı şəkildə müəyyən oluna bilər
 - Cari öhdəliklərin ödənilməsi nəticəsində iqtisadi fayda gətirən resursların axıb getməsi və öhdəliyin ödənilməsi məbləğinin etibarlı şəkildə müəyyən olunması mütləq deyildir
- 337.** Kvalifikasiya olunan uzunmüddətli aktivlərin yaradılması üçün faizlərin hesablanması hansı mühasibat yazılışı ilə əks etdirilir?
- D-t 113 «Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitalaşdırılması», K-t 401 «Uzunmüddətli bank kreditləri»
 - ✓ D-t 113 «Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitalaşdırılması», K-t 401 «Uzunmüddətli bank kreditləri», D-t 103 «Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitalaşdırılması », K-t 401 «Uzunmüddətli bank kreditləri».
 - D-t 111 «Torpaq, tikili və avadanlıq – Dəyər», K-t 113 «Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitalaşdırılması»
 - D-t 103 «Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitalaşdırılması», K-t 401 «Uzunmüddətli bank kreditləri»
 - D-t 101 «Qeyri-maddi aktivlər – dəyəri», K-t 103 « Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitalaşdırılması»
- 338.** D-t 502 «İşçilər üçün qısamüddətli bank kreditləri» K-t 223 «Bank hesablaşma hesabları» nəyi əks etdirir?
- Malların kreditə alınması üçün bank kreditinin hesablaşma hesabından işçiyə verilən pul vəsaitini
 - Bağ evlərinin tikilməsi üçün hesablaşma hesabından işçiyə verilən pul vəsaitini
 - Qısamüddətli kreditin ödənilməsi üçün işçiyə verilən pul vəsaitini
 - Əvvəllər alınan qısamüddətli kredit üzrə banka olan borcunun silinməsini
 - ✓ İşçilərə verilmək üçün müəssisə tərəfindən əvvəllər alınmış kreditlərin banka ödənilməsini
- 339.** Podratçı təşkilatlar qarşısında borcun silinməsi üçün uzunmüddətli borc alınmışdır əməliyyatına belə yazılış tərtib edilir:
- D-t 531 «Malsatan və podratçılara qısamüddətli kreditor borcları», K-t 223 «Bank hesablaşma hesabları»
 - D-t 404 «Uzunmüddətli borclar», K-t 223 «Bank hesablaşma hesabları»

- D-t 404 «Uzunmüddətli borclar», K-t 431 «Malsatan və podratçılara uzunmüddətli kreditör borcları»
- D-t 404 «Uzunmüddətli borclar», K-t 531 «Malsatan və podratçılara qısamüddətli kreditör borcları»
- ✓ D-t 223 «Bank hesablaşma hesabları», K-t 404 «Uzunmüddətli borclar»

340. Büdcə qarşısında uzunmüddətli kredit borclarının silinməsi hansı mühasibat yazılışı ilə əks etdirilir?

- D-t 421 «Mənfəət vergisi üzrə təxirə salınmış vergi öhdəlikləri», K-t 401 «Uzunmüddətli bank kreditləri»
- D-t 401 «Uzunmüddətli bank kreditləri», K-t 521 «Vergi öhdəlikləri»
- Bütün cavablar düzdür
- ✓ D-t 521 «Vergi öhdəlikləri», K-t 401 «Uzunmüddətli bank kreditləri»
- D-t 404 «Uzunmüddətli borclar», K-t 401 «Uzunmüddətli bank kreditləri»

341. Əvvəlcədən verilmiş avans hesabına satıcılar qarşısında öhdəliklər ödənilir:

- D-t 531 «Malsatan və podratçılara qısamüddətli kreditör borcları», K-t 223 «Bank hesablaşma hesabları»
- D-t 243 «Verilmiş qısamüddətli avanslar», K-t 223 «Bank hesablaşma hesabları»
- ✓ D-t 531 «Malsatan və podratçılara qısamüddətli kreditör borcları», K-t 243 «Verilmiş qısamüddətli avanslar»
- D-t 243 «Verilmiş qısamüddətli avanslar», K-t 531 «Malsatan və podratçılara qısamüddətli kreditör borcları»
- D-t 531 «Malsatan və podratçılara qısamüddətli kreditör borcları», K-t 221 «Kassa»

342. Öhdəliklər yerinə yetirilmədikdə veksellərlə bankdan alınan pul vəsaitləri geri qaytarıldıqda hansı mühasibat uçotu yazılışı verilir?

- D-t 501 «Qısamüddətli bank kreditləri», K-t 531 «Malsatan və podratçılara qısamüddətli kreditör borcları»
- D-t 223 «Bank hesablaşma hesabları», K-t 501 «Qısamüddətli bank kreditləri»
- Düzgün cavab yoxdur.
- D-t 531 «Malsatan və podratçılara qısamüddətli kreditör borcları», K-t 501 «Qısamüddətli bank kreditləri»
- ✓ D-t 501 «Qısamüddətli bank kreditləri», K-t 223 «Bank hesablaşma hesabları»

343. Mal-material ehtiyatları və xərclər kreditləşdirilməyə bu qiymətləndirilmələr üzrə qəbul edilir:

- Plan üzrə
- Faktiki
- İlkin
- Normativ
- ✓ Balans

344. Firma yeni istehsal binası tikmək üçün bankdan uzunmüddətli kredit götürmüşdür. Həmin kreditə görə hesablanmış faiz borcu üçün muhasibat yazılışı verin.

- Dt istehsalat xərcləri Kt Uzunmüddətli bank krediti;
- Dt Ümumtəsərrüfat xərcləri Kt Uzunmüddətli bank krediti;
- Dt İdarəetmə xərcləri Kt Uzunmüddətli bank krediti;
- ✓ Dt Kapital qoyuluşu Kt Uzunmüddətli bank krediti;
- Dt fəvqaladə xərclər Kt Uzunmüddətli bank krediti;

345. Malsatanlara borc hesabının son qalığı 50000 manat, debet dövriyyə 70000 manat kredit dövriyyə 80000 manatdırsa, ilkin qalıq nə qədərdir?

- 60000
- 30000
- 70000
- 50000
- ✓ 40000

346. Müqavilənin xarakterindən asılı olaraq onun başa çatdırılması kimi aşağıdakılar tanına bilər:

- avans şəklində daxil olan pul vəsaitləri;
- hesabatın tərtibi tarixinə çəkilmiş xərclərin müqavilə üzrə gözlənilən xərclərə mütənasib olaraq aid edilməsi;
- görülmüş işlər haqqında hesabatda;

- ✓ görülmüş işlər haqqında hesabatlar, hesabatların tərtib olunma tarixinə xidmətlərin ümumi həcminə nisbətən göstərilmiş xidmətlərin faizlə həcmi, hesabatın tərtibi tarixinə çəkilmiş xərclərin müqavilə üzrə gözlənilən xərclərə mütənasib olaraq aid edilməsi;
- hesabatın tərtib olunma tarixinə xidmətlərin ümumi həcminə nisbətən göstərilmiş xidmətlərin faizlə həcmi;

347. MMUS-a uyğun olaraq hesabat tarixindən sonrakı hadisələrə aiddir:

- hesabat tarixi və auditor yoxlanılması tarixi arasında baş verən hadisələr;
- hesabat dövründən keçən 1-ci ayda baş verən hadisələr;
- bütün cavablar düzgündür;
- maliyyə hesabatının hazırlanması və təsdiq olunması dövrü arasında baş verən hadisələr;
- ✓ maliyyə hesabatlarının hesabat tarixi və təsdiq olunma tarixi arasındakı dövrdə baş verən hadisələr;

348. MMUS-a uyğun olaraq maliyyə hesabatında əhəmiyyətli səhvlər hesab olunur:

- maliyyə hesabatının düzgün şərh olunmamasına gətirib çıxarır ;
- Duzgun cavab yoxdur;
- maliyyə informasiyalarını əhəmiyyətli dərəcədə saxtalaşdırır ;
- ✓ həmin hesabat ərzində qəbul edilən iqtisadi qərarlara təsir göstərir;
- hesabat dövrü ərzində maliyyə nəticələrinin hesablanmasına gətirib çıxarır;

349. Qanunverciliyə görə hansı müəssisələr mütləq ƏDV ödəyicisi olaraq qeydiyyatdan keçməlidirlər?

- Dövryyəsi 150000 azn-dən çox olan bütün müəssisələr ;
- Dövryyəsi 90000 azn-dən çox olan bütün müəssisələr;
- ✓ Dövryyəsi 120000 azn-dən çox olan bütün müəssisələr;
- Dövryyəsi 90000 azn-dən çox olan fiziki şəxslər və 150000 azn-dən çox olan hüquqi şəxslər;
- Doğru cavab yoxdur;